

*Barmaqda üzük yeri*




“XXI əsrin əvvəllərində Şəki ədəbi mühiti” seriyasından

TURAL ADIŞIRİN

# BARMAQDA ÜZÜK YERİ (Şeirlər)

“Elm və təhsil”

Bakı - 2018



**Elmi redaktor:** *Baba Maqsud oğlu Babayev*  
*filologiya üzrə elmlər doktoru*

**Tərtib edəni:** *Kamil Fikrət oğlu Adışirinov*  
*filologiya üzrə fəlsəfə doktoru*

**Tural Adışirin. Barmaqda üzük yeri: (Şeirlər). Bakı:**  
**“Elm və təhsil”, 137 s.**

*Kitabda Şəki ədəbi mühitinin təmsilçisi, XXI əsrin əvvəllərində ədəbiyyata gələn, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı gənc şair Tural Adışirinin gəncliyin həyat mənbəyi olan sevgi, Vətən, təbiət, fəlsəfi məzmunlu şeirləri toplanmışdır. Poetik örnəklərdə öz əksini tapan lirik - realist duyğular gənc şairin mənəvi dünyasının zənginliyindən xəbər verir. Məzmun və forma baxımdan yüksək sənətkarlıqla qələmə alınmış şeirlər inanmaq olar ki, şairi mükəmməl ədəbiyyat mütəxəssisi kimi oxuculara sevdircəkdir.*

*Kitab bütün oxucu qrupları üçün nəzərdə tutulmuşdur.*

**Tural Adışirin, 2018**  
**Tural Adışirinov, 2018**



## TƏRTİBÇİDƏN

( Qısa tanıtım )

**A**dışirinov Tural Kamil oğlu 1990-cı il fevral ayının 24-də Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi yaşayış yerini dəyişərək Şəki şəhərində məskunlaşdığından orta təhsilini 2007-ci ildə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbdə tamamlamış, həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun (indiki – ADPU) Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına qəbul olunaraq, 2011-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. Boy atdığı münbit elmi ailə mühiti onun elmi dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. 2011-2017-ci illərdə Oğuz və Şəki rayonlarının müxtəlif məktəblərində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Bədii istedadının

parlarnasında Dñnya Gənc Tñrk Yazarlar Birliyinin sədri, řair-ziyalı Əkbər Qořalının bñyñk rolu olmuř, həmin qrumun ùzvñlñyñnə qəbul edilmiřdir. řeirləri Dñnya Gənc Tñrk Yazarlar Birliyi xətti ilə Azərbaycanda və Tñrkiyədə nəřr olunan nñfuzlu jurnallarda və kitablarda (“Bñlgələrdən səslər” adlı kitabın I - II cildində, “Ziya” antologiyasında, “Bitməz könlümüzün Vətən sevgisi” adlı řeirlər toplusunda, “Tñrk dñnyası řairləri” antologiyasında, “Antalya sanat Edebiyyat Dergisi”ndə və s.) mütəmədi olaraq nəřr edilmiřdir. Fərdi yaradıcılıq üslubunda orijinal dəst-xətti olan bu istedadlı gənc řairin řeirlərinin mövzu və sənətkarlıq xüsusiyyətlərini yñksək dəyərləndirən respublikanın “Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” kimi nñfuzlu dövri nəřləri onun sənət örnəklərini dəfələrlə səhifələrinə çıxarmıřdır. Son illərdə İrən İslam Respublikasında nəřr olunan ədəbi istiqamətli dərgilərdə bu istedadlı gənc řairin řeirləri yer almıřdır.

Tural Adışirinin özünəməxsus yaradıcılıq üslubu ədəbi-tənqid tərəfindən rəğbətlə qarřılanmıř, gñrkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli gənc istedadlı qələm sahibləri sırasında Tural Adışirini də xüsusi istedadla malik orijinal qələm sahibi kimi respublika ədəbi fikrinə təqdim edərək yazmıřdır: “Tural Adışirin řəkidə, hansısa kənddə müəllim işləyir, amma řair kimi řəki hñdudlarını ařıb. Turalın “Kaspi” qəzetində (20 fevral, 2016)

“Ulduz” jurnalında (dekabr, 2016) dərc edilən şeirləri ilə tanış oldum. Və hiss etdim ki, bu cavan kənd müəlliminin “sözlü bir ürəyi” var. Şeirlərində nədən yazırsa – yazsın, üç məsələyə daha çox diqqət yetirir. **Birincisi**, hər hansı şeirində təzə söz deməyə can atır. **İkincisi**, şeirin qayda-qanunlarına ciddi şəkildə riayət edir, heca “ərazisindən”, onun hüdudlarından kənara çıxmır, formalaşmış kononlarına əməl edir, qoşmanı qoşma, gəraylını gəraylı kimi yazır, şeir dili də ki təmizdir. **Üçüncüsü**, bir sıra ənənəvi mövzular var ki, Tural onlara müraciət edəndə ənənənin əsiri olmur, təkrardan, şablondan qaçır...”( Yusifli.V. Gənc şairlər, sözüm sizədir...”Ulduz”, Bakı, 2017, №11, səh 20).

Respublikanın aparıcı ədəbi nəşrlərindən olan “Ulduz” jurnalı öz səhifələrində gənc yazarın müxtəlif mövzulu şeirlərinə dəfələrlə yer ayırmış, müasir ədəbi prosesdə iştirakı və yaradıcılıq planları ilə bağlı Tural Adışirinlə müsahibə keçirmişdir.

Tural Adışirin istedadlı ədəbiyyat və dil mütəxəssisi kimi nəinki respublika elmi fikrində, həmçinin vaxtilə müəllimlik fəaliyyəti göstərdiyi məktəblərdə də nümunəvi pedaqoji ünsiyyətinə görə şagirdlər və müəllimlər tərəfindən sevilmiş, “Şəki təhsili”, “Şəki bələdiyyəsi” və müstəqil ictimai-siyasi qəzet olan “Region – Şəki” qəzetlərinin səhifələrində onun məzmunca dolğun şeirləri dəfələrlə dərc edilmişdir.

XXI əsrin əvvəllərində Şəki ədəbi mühitinin formalaşmasında yeri və rolu olan istedadlı gənclər sırasında bu yazarın da özünəməxsus yeri və rolu vardır.

Hazırda Tural Adışirin Lənkəran Dövlət Universitetinin magistraturasında təhsil alır. İnanırıq ki, o, magistratura təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra elm yollarında daha uğurlu addımlar ataraq respublika elmi və bədii fikrinə öz töhfələrini verəcək, alim-ziyalı kimi yetişəcəkdir. Bu yolda ona möhkəm can sağlığı və uğurlar diləyirik.

Kamil Adışirinov  
filologiya üzrə fəlsəfə doktoru



*Barmaqda üzük yeri*

# VƏTƏNİMƏ BAĞLIYAM

## VƏTƏN DƏRDİ

Dayan,  
Əl saxla, şair .  
Özünü çox düşünüb ,  
Özünü çox dinlədin .  
Birinə könül verib ,  
min dəfə inildədin .

Tək dərdimiz de, bumu ?  
Öz vicdanın özünü  
Bu an rahat qoydumu ?  
Gör bu Vətən nə deyir ?!  
Bir soruş, gör, dərdi nə,  
Bir qulaq as dərdinə ;

Bu millətin, bu xalqın  
dərdi - sərindən danış.  
Düşün,  
Düşün,  
Düşündür ,  
Bir az dərindən danış .

Danış Cıdır düzünün  
Milə boylanmağından.  
Qan qusan Qarabağın  
qana boyanmağından .  
Murova baxa- baxa ,



Ağrıdağ ağrı çəkir .  
Baxışında bir imdad  
Savalana göz dikir .

Yarasından qan damır ,  
Göyçə kömək istəyir .  
Borçalı son nəfəsdə,  
Nəsə demək istəyir ...

Yaz Vətənin dərđini,  
yanıqlı nəğmə kimi  
Yayılsın saz diliylə !  
Arazı dilə gətir ,  
Deyiləsi dərđi var,  
danış Araz diliylə !

Sərhədin o tayından  
Təbrizin harayını  
Götür Bakıya ötür ,  
Zəngəzurdan salam al ,  
Dərbəndə salam götür .

Bircə dəfə dinləsən,  
bu yurdu , bu torpağı ,  
Görərsən nalə çəkir  
hər saralan yarpağı ...

Şerə çevir bu dərđi .

Bu harayı, bu ahı ...  
Sinələrə dağ çəkdir !  
Vətən ana deməkdir ,  
Vətən namus deməkdir !!!  
Özümüzü düşünüb  
rahat , ağ günə çıxdıq ,  
Özümüzə ev tikib ;  
Vətən - evini yıxdıq .

Biz toy, büsat içində ,  
sənsə qara bağladın ,  
Yol gözləyən ana tək  
“bala” deyib ağladın .

Oğlunsa fəxr elədi  
soyunu öyə - öyə ,  
Özünə oğul dedi  
düşünə döyə - döyə .

Hanı mənim babamın  
mənə qoyduğu miras ; -  
O əmanət - o Vətən ?  
Sabah da öz balama  
Nəyi tapşıracam mən ?  
Düşündünmü bunu sən ?!

Yaz bu Vətən dərdini ,

müqəddəs kitab elə !  
Dilləndir,  
Dindir onu  
Şairinə xitab elə !  
Şairin hər xitabı öz xalqına görk olar.  
Cəmiyyətin hesabı  
Şairindən sorular !!!




## İKİ ANA

İlk gündən həyata səsləyib bizi,  
Sarı buğdasından çörək yemişik.  
Vətən qucağında bəsləyib bizi,  
Əvvəldən adına ana demişik.

İki anamız var qoca dünyada,  
Bizim eşqimiz də bölünübdür tən.  
Biz gəldi gedərik qalar dünyada,  
Bütün anaların anası - Vətən.

Analıq qayğısı gəlməz haqq - saya,  
Biz də bu qayğının meyvələriyik.  
Bir ana bətnindən gəlib dünyaya,  
Birin qoynuna köç eyləyirik.



# MƏHƏBBƏT BİR BƏLADIR Kİ...



**MƏHƏBBƏT**

Məhəbbətin bir adı var,  
Ta özgə bir adı yoxdu.  
Axtarar, dost - doğma tapar,  
Qohumu yox, yadı yoxdu.

Sevda uca dağa bənzər,  
Qalxsan başın göyə dəyər,  
Zirvəsində donsan əgər,  
Deyərlər ki, odu yoxdu.

Hicran kimi göz dağı var,  
Vüsal kimi bulağı var,  
Yeganə bir qəlbə sığar,  
Filialı, zadı yoxdu.

SƏNİ GÖZLƏYİRƏM

Nəfəsin ətirli, səsin nə şirin,  
Üzündə ömrümün ulduz işığı.  
Sənin məhəbbətlə baxan gözlərin,  
Dünya tərəvəti, gün yaraşığı.

Hərdən bürüsə də, ümidimi çən,  
Səni gözləyirdim ilk baharımda.  
Neçə illərdi ki, sən yol gəlirsən,  
Bəslənə - bəslənə arzularımda.

Qayıdar geriyə itən çağlarım,  
Özünlə gətirdin bu günləri sən.  
Ay mənim gözləməm, günüm - güzarım,  
Başına dolanım nə gec gəlmisən.

Baxışım yollardan çəkilmirdi heç,  
Xəyalım həsrətdi, mən özüm həsrət.  
Axşamım, gündüzüm elədikcə köç,  
Axşamım həsrətdi, gündüzüm həsrət.

Bilirdim, nə vaxtsa sən doğularsan,  
Bilirdim, ay ömrüm, hardasa varsan.  
Nə qədər gec olsa, vaxtsız olsa da,  
Eybi yox, yenə də gəlib çıxarsan.

Əyildi önümdə, endi həsrətim,

Mavi səmalara dəydi qanadım.  
Sənin gəlişinlə, əzizim, inan,  
Özümü yenidən tapdım, tanıdım.

## RAZI DEYİLƏM

Hardan qəlbimizə yol tapdı sevgi?  
Niyə görüşdüdü bu tale bizi?  
Sənə çox deyirdim, indi gördün ki,  
Məhəbbət oduynan oynamaq olmaz,  
Bu sevgi yandırır hər ikimizi.

Bizi çulğamışdı hisslər, duyğular,  
Qərar tutmayırdı yerində ürək.  
Elə bilirdik ki, dünya dağlar,  
Qəlbimiz dayanar biz görüşməsək.

İndi xatirəyə dönüb o günlər,  
Sən öz evindəsən, mən öz evimdə.  
Hərdən rastlaşanda mən görürəm ki,  
Qara kölgə salıb üzünə kədər,  
Söylə, kimdə oldu, bu günah kimdə?

Necə yaxın idin, doğma idin sən,  
Bir xəbis duyğumu, girdi araya.  
İlğıma çevrilən o günlər, aylar,  
Yadına düşdükcə köks ötürürsən,



İndi yüz istək də çatmaz haraya.

Görüşə bilərik yenidən bəlkə,  
De,bunun, əzizim, mənası varmı?  
Nə qədər çalışıb biz istəsək də,  
Ülvi dəqiqələr,o ülvi anlar,  
Bütün səhmanıynan, de, qayıdarmı?

Ancaq neynəyəsən ürək, ürəkdi,  
Çəkib cilovunu saxlamaq çətin.  
Elə ki yalqızdı,elə ki təkdi,  
Gözlərim önündə durur surətin.

İndi dayanmışıq yol ayrıcında,  
Son dəfə görüşüb,tamam ayrılıb.  
Getmək istəyirəm,istəmirəm də,  
Yox,yox,çox çətindi bu imtahanda,  
Mən razı deyiləm öz taleyimdən.

**GÖZƏL**

Bircə baxışın ilə,  
Od tutub yandım, gözəl.  
Sanki yuxu görürdüm,  
Qəfil oyandım, gözəl.

Dünyanı xəlq eləyib,  
Məhəbbətin alovu.  
Eşqindən nişanədir  
Saçlarımın qırovu.

Eşqi onu ucaldıb-  
Kim eşqinə əyilmiş.  
Məhəbbətsiz bir ömür,  
Demə ömür deyilmiş.

**XƏBƏRİN VARMİ**

Ömrümün sarayını,  
Eşqin ilə hörmüşəm.  
Hansı qıza baxmışam,  
Ancaq səni görmüşəm.

Yola çıxsam tək-tənha,  
Mənlə söhbət edirsən.  
Sanki qoluma girib,  
Mənimlə yol gedirsən.

Bu necə möcüzədir,  
Adın düşmür dilimdən.  
Harda düşsəm çətinə,  
Yapışırsan əlimdən.

## HƏYA

Məhəbbət çoxub daşar,  
Ayaq açar getməyə.  
Həya buxovlar onu-  
Qoymaz xəta etməyə.

Sevənlər sevgisiylə,  
Hey alışar, hey yanar.  
Oğlan qızdan çəkinər,  
Qız oğlandan utanar.

Həya ömrə bəzəkdir,  
Fikirləşsən bir qədər.  
Qızlar həya üzündən,  
Sevgisini gizlədər.

Həya təmkin gətirər,  
Həyalı düşməz dilə.  
Ürəklərdə birləşər,  
Həya məhəbbət ilə.

Həya üzdə olsa da,  
Ürəkdə qalar izi.  
Həyasıyla gözəldir,  
Gözəlliklər pərisi.

Biz insanıq,insana,  
Həya hər vaxt gərəkdir.  
Düşünüb addım atmaq,  
Elə həya deməkdir.

### SEVGİ SEHRİ

Hər sevginin, məhəbbətin,  
Öz dünyası, öz aləmi.  
Açar ürək qapısını  
Qız dünyası, qız aləmi.

Qara gecə ağ səhərin,  
Sevgisiylə açılındır.  
Məhəbbəti olmayanın,  
Könül evi uçulandır.

Məhəbbət qocalan deyil,  
Yüz yaşda da o təzədir.  
Heyflər ki,bu dünyada,  
Hicran,vüsal göz-gözədir.

## GÖZLƏDİM, GƏLMƏDİN

O gecə sübhəcən yatmadım inan,  
Demişdin,sübh çağı gözlərsən məni.  
Yazıq ürəyimin çırpıntısından,  
Mən yata bilmədim bütün gecəni.

Görüş yerimizdə döndüm heykələ,  
Gözlədim, gəlmədin bəs harda qaldın?  
Sənə ürək verib düşdüm əngələ,  
Küskün baxışlarım yollarda qaldı..

Mən elə bilirdim, a nazlı pəri,  
Əhdinlə,vəfanla dünyada təksən.  
Keçib birnəfəsə bu küçələri,  
Burda məndən qabaq sən bitəcəksən.

Gözlədim,gəlmədin,a dağ süsəni,  
Dedim,sevən ürək yorula bilməz.  
Yaxşı ki,həmin gün tanıdım səni,  
Gördüm bu xislətdə yar ola bilməz.

## NƏ GÖZƏLMİŞ

Zil qara kipriklərin,  
Davası nə gözəlmiş.  
Sevginin yaz ətirli,

Havası nə gözəlmiş.

Həsərdən alışmağın,  
Küsməyin,barışmağın,  
Vüsala qovuşmağın,  
Səfası nə gözəlmiş.

Dərdindən öldüyümün,  
Əhdinə güldüyümün,  
Vəfasız bildiyimin,  
Vəfası nə gözəlmiş.

Qoy bu yolda közərim,  
Yanmaq ilkim,əzəlim,  
Könül sevən gözəlin,  
Cəfası nə gözəlmiş.

## **MƏN SƏNİ SEVİRDİM, SƏN DƏ ÖZGƏNİ**

O günlər düşürmü görən yadına,  
Ömrümün mənası bilirdim səni.  
Biz qoşa yanırıdık sevgi oduna-  
Mən səni sevirdim, sən də özgəni.

Ümid səpilirdi yolumuz üstə,  
Arzular qovurdu dumanı,çəni.  
Qalıb gözü yolda,qulağı səsdə,  
Mən səni sevirdim,sən də özgəni.

Bizim eşqimizin böyüklüyünü,  
Şübhəyə alanlar var idi yəni?  
Yox, əsla görmədim dönüklüyünü-  
Mən səni sevirdim, sən də özgəni.

## YADINA DÜŞƏCƏYƏM

Nə zamansa sıxacaq,  
Səni görüş həvəsi.  
Dinəcək qulağında,  
Bir məhəbbət nəğməsi.  
Yadına düşəcəyəm.

Həsrət alovlarında,  
Qovrulub bişəcəksən.  
Sən ləkəsiz eşqimin,  
Oduna düşəcəksən.

Ömrün unudulmayan,  
Sevinci, yası kimi.  
Sevdiyini bir şairin,  
Məşhur misrası kimi.

Qayıtmasan durna tək,  
Ömrümün baharına.  
Girəcəyəm hər axşam,  
Sənin yuxularına.

O şirin görüşləri,  
Çıxarsan da başından.  
Silə bilməyəcəksən,  
Məni öz yaddaşından.

## QƏLBİNİN MƏHKƏMƏSİNDƏ

Səni peşmançılıq əyməyib hələ,  
Cırmayıb yaxanı həsrətin əli.  
Başında şimşəklər çaxdırmayıbdır,  
Rəqibin güllə tək açılan dili.

Bir yanda vüqarın, bir yanda eşqin,  
Sınmayan vüqarın əriyir indi.  
Gözünə sevinc tək görünən qəmin,  
Düşmən tək üstünə yeriyyir indi.

Batmışdı hicranın ürəyi, səsi,  
Görəsən, susanlar nə tez dil açdı?  
Soyumuş qəlbimdə isti göz yaşı,  
Təzədən göyərüb çiçək, gül açdı.

Bu yollar yüz yerə haçalanacaq,  
Gözün hansı yolu çəkəcək sənin.  
Səndən qisasını alacaq eşqin,  
Yollar boğazına çökəcək sənin.



Bölünsün ürəyin istər min yerə,  
Özündən ayrılı bilməyəcəksən.  
Əzabkeş qəlbinin məhkəməsində,  
Ömürlük müttəhim olacaqsan sən.

## **SƏN MƏNDƏN ARALI, MƏN SƏNDƏN UZAQ**

Sən məndən aralı, mən səndən uzaq,  
Hicran başımızın üstünü alıb.  
Elə hey boylanıb yollarıma bax,  
Bilirəm gözlərin yollarda qalıb.

Ala gözlərinin həsrətindəyəm,  
Bu hicran, görəsən, çoxmu sürəcək?  
Qəlbimdə yurd salan bu nisgil, bu qəm,  
Məni məhv eləyib tez öldürəcək.

Sən nə fikirdəsən, ey məsum quzu,  
Görünmür axırı heç bu işlərin.  
Tale ayırmışkən yollarımızı,  
Mənası varmıdır bu görüşlərin?.

Tale öz hökmünü verməyibmi, bəs?  
İndi nə istəyir, görəsən, bizdən.  
Mənimplə, ey gözəl, görüşləri kəs,  
Həsrətli yaşayaq bir - birimizdən..

Əlvida, ey mənim sevdiiyim pəri,  
Uzaqlaş soyusun bəlkə aramız.  
Oyatma yuxudan xatirələri,  
Bir də göz açmasın köhnə yaramız.

### NƏYİMƏ GƏRƏK

Hardasan, ömrümün sönməz ırağı,  
Gəl, sənsiz könlümün artıb fərağı,  
Sənsiz bu dünyanın bağçası - bağı,  
Çəmən, meşəsi nəyimə gərək.

Nə açmaz könlümü çayların səsi,  
Nə xumar güllərin al piyaləsi,  
Sənsiz bu düzlərin qızıl laləsi,  
Şehli bənövşəsi nəyimə gərək.

Bir yanda dağların yamyaşıl yazı,  
Bir yanda güllərin işvəsi - nazı,  
Sənsiz durnaların şirin avazı,  
Quşların şən səsi nəyimə gərək.

Tural Məcnun kimi illərdən bəri,  
Gəzir sorağında, ey nazlı pəri,  
Sənsiz bu dünyanın xeyiri, şəri,  
Sevinci, nəşəsi nəyimə gərək.

**O, SU PƏRİSİDİR**

O, su pərisidir, aləmdir, sirdir,  
Mən də məhəbbətin qulu olmuşam.  
Ona oğlanların hamısı birdir,  
Mən isə eşqindən dəli olmuşam.

Onun ürəyi də özgəsindədir,  
Yanıb - yaxılıram, boylanmır, baxmır.  
Ürək savaşında düşmüşəm əsir,  
Əsir aldığı açıb buraxmır.

Bu eşqin önündə tamam acizəm,  
Sevgim eli mənə güldürə bilər.  
Bu qoca dünyada bircə möcüzə,  
Ona özgəsini sevdirə bilər.

Onu tanımamış yox idi dərdim,  
Bəlalı könlümün nəydi günahı.  
Axı, o məni də sevə bilərdi,  
Niyə möcüzə yox görən, İlahi.

## YAŞAMAQ OLARMIŞ

Deyirdim, həsrətdən qovrula billəm,  
Yansam Kərəm kimi qalacaq külüm.  
Deyirdim, mən sənsiz yaşaya billəm,  
Düz deyil, yaşamaq olurmuş, gülüm.

Yetirə bilmədim sənə əlimi,  
Sandım ki, itmişəm mən ilim-ilim.  
Sədəqə diləyən yolçular kimi,  
Hələ də uzalı qalıbdır əlim.

Hara üz tutsam da yanına gəlləm,  
Getsəm, ürəyinə sazaq dolmasın.  
Dünyada sənsiz də yaşaya billəm,  
Gəl ki, bir günüm də sənsiz olmasın.

## O GÜN

Səhər - səhər qarşıma sən,  
Hardan gəlib çıxdın o gün.  
Bir qıyqacı baxışınla,  
Məni oda yaxdın o gün.

Mən Kür olub aşıb - daşdım,  
Sahilimlə qucaqlaşdım,  
Araz bildim yaxınlaşdım,  
Ürəyimə axdın o gün.

Fəqət, sevinc çəkmədi çox,  
Ürəyimə batırdın ox,  
Deyəcəkdin Turala “yox”,  
Niyə mənə baxdın o gün?

\*\*\*\*\*

Mənim gözümdə, gülüm,  
Sən Əslisən, Leylisən.  
Ürəyimə girmisən,  
Yenə də gileylisən.

Deyirsən çox gözəli,  
Vəsf etmisən şeirdə.  
Bəs niyə yazmayıbsan?,  
Mənə bircə şeir də.

Sözlərinə nə danım,  
Bir həqiqət var sənin.  
Qurban olum o qara,  
Gözlərinə, yar, sənin.

Nahaq yerə sən məni,  
Belə soyuq sanırsan.  
Günəşimsən ömrümün,  
Yollarında yanırsan.

Məhəbbətin sinəmdə,  
Çağlayan bir dənizdir.  
Hər dalğası mənimçün,  
Canımdan da əzizdir.

Təbimsə - bir kiçik çay,  
Dolanıbdır boynuna.  
Neyləyim ki, sığışmır,  
Dəniz çayın qoynuna.

### **QORXURAM YANILAM**

Ömrümdən nə qədər gün itirmişəm,  
Demişəm bircə yol səni görüm mən.  
Səninçün bir dəstə gül gətirmişəm,  
Qızların hansısan, kimə verim mən?

Başqa bir adama mən üz çevirsəm,  
Necə istəyirsən sən məni qına.  
Xətrinə dəyməzmi bu gülü versəm,  
Sənin əvəzinə başqalarına.

Yox, yox, verə bilməz kimsə yerini,  
İstərəm yanımdan gen olmayasan.  
Qız çoxdur, deyirəm seçim birini,  
Qorxuram yanılam sən olmayasan.

## GÖZLƏRİN PAYI

Məni oda salar, alova salar,  
Elə ki dikilər baxışlar mənə.  
Əvvəlcə ömrümü əlimdən alar,  
Sonra bu dünyanı baxışlar mənə.

Gözlər bir - birinə baxıb yanarlar,  
Arada söhbətsiz, sözsüz söz olar.  
Baxışlar kirpiklə silahlanırlar,  
Onların tutduğu bir çüt göz olar.

Baxışlar adamın üzündə gəzər,  
Günəş suya düşər, alışar orda.  
Baxışlar qaralan buluda bənzər,  
Od suya, su oda qarışar orda.

Unudub baxmağın haqqı-sayını,  
Sakitcə baxarlar heç nə deməzlər.  
Gözlərin gözlərə olan payını,  
Baxışlar heç kəsdən əsirgəməzlər.

## GET DEDİN

Get dedin, bir adam getdiyi zaman,  
Ürəyi alıſar, qəlbi yanarmıſ.  
Mən indi bildim ki, adam qapıdan,  
Sevdiyi üçün də qovalanarmıſ.

Axdı gözlərimdən yaſ gilə-gilə,  
Bu acı dərdlərə dözmədi ürək.  
Leylini görməkçün de, Leyligilə,  
Məcnun getmədimi bir dilənçi tək.

Gəl bir də səsləmə məni geriyə,  
Geri qayıtmaram, qayıt desən də.  
Bir ſam ki, istəyir hər gün əriyə,  
Özü əriyəcək əritməsən də.

## SORUŞMA

Qəflətən qarşıma çıxdın, dayandın,  
Baxdın, gülümsədin, susdun, dinmədin.  
Həzin nəğmə kimi mənə həyəndin,  
Söylə, inadından niyə dönmədin.



Söndün..Alışmazsan, yanmazsan bir də,  
Külünü küləklər sovurur göyə.  
Səni dəfn elədim xatirələrdə,  
Soruşma nə üçün, soruşma niyə.

## SƏNİ

Get, xoş getdin, səfa getdin,  
Xəyal yenə tapar səni.  
Oda dönmüş ürəyimə,  
Yağış kimi səpər səni.

İstəyirsən məni qına,  
İstəyirsən sevin buna,  
Yad qızların baxışına,  
Eləmişəm çəpər səni.

Bir - birinə deyə - deyə,  
Bir - birini döyə - döyə,  
Bu səkidən o səkiyə,  
Kırpıklarım öpər səni.

## BİLMƏDİM

Mənim ümidlərim səhər yeliymiş,  
Hansı bir yanasa əsdi, bilmədim.  
Sən küsdün, əzizim, bu küsməyinlə,  
Bəlkə bütün dünya küsdü, bilmədim.

Bir də görəcəyik yaş olub əlli,  
Nə yolumuz bəlli, nə mənzil bəlli,  
Sabahkı ömürçün mənə təsəlli,  
Dünənimdən gələn sədi, bilmədim.

Vaxt olub yalanlar mənə bal dadıb,  
Onun hər gülüşü bir vüsəl dadıb,  
O qız uşaq kimi mənə aldadıb,  
Ümid kəndirimi kəsdi bilmədim.

### **EŞQİMİ GÖYƏRDƏN YAĞIŞLAR**

Ürəklər qərribə olur sevəndə,  
Xatirə odunda yana bilərmiş.  
Yayın istisində tənqiyəndə Yer,  
Soyuq baxışlarda dona bilərmiş.

Arzunu zirvəsiz bildim, ürəyim,  
Sən demə onun da son həddi varmış.  
Kim deyir arzular zirvəsiz olur,  
Arzular sevgidə zirvə taparmış.

Yüz deyil, min deyil, saya bilmirəm,  
Həyatın qərribə oyunları var.  
Üstümə göy kimi mavi gözlərdən,  
Eşqimi göyərdən yağışlar yağar.

## ÜRƏYİNƏM

Demə göydə uçarsan,  
Dizlərini quçarsan,  
Ürəyinəm, bacarsan,  
Sinəni yar, at məni.

Dodaq qönçə, yanaq köz,  
Dil sussa da, deyir göz,  
Sevirsən, hicrana döz,  
Ya da ki, yar, at məni.

Bax bu cığır, bax bu yol,  
Nə uzunmuş, ax, bu yol,  
Ölsəm mənim tanrım ol,  
Yenidən yarat məni.

## QAYITSAN

Dalınca qaçdığım, günəş bildiyim,  
Sonu yox həsrətin iziymiş demə.  
Mən alov bildiyim, atəş bildiyim.  
Ürəyin - dağların buzuymuş demə.

Qayıt ürəyimə yerin boş qalıb,  
Donmuş duyğuların bəlkə qızındı.  
Məhəbbətim sənin, taleyim sənin,  
Qayğılarım isə özgə qızındı.

Bu yerin cazibə qanunu deyil,  
Qayıtsan pozula, dünya dağıla.  
Qayıt o qızı da qurtar əzabdan,  
Qayıt bu dəlini gətir ağıla.

Bir dəfə nəyisə bacar həyatda,  
Çıx mənim adıma sınan vüqarı.  
Gəl doğma ocağa ərisin, gülüm,  
Qəlbini soyudan inadın qarı.

Mən ki sakit idim, bir quzu kimi,  
Davam başlayıbdır göyüm, yerimlə.  
Görüş yerimizdə sənin ilə yox,  
İndi görüşürəm ümidlərimlə.

## YOXDU

Bu sevgi nə yaman azardı, Allah,  
Tutuldu, dərmanı - davası yoxdu.  
O kəslər dünyanın bəxtəvəridir,  
Başında məhəbbət havası yoxdu.

İndiki işlərin üzüyoladı,  
Bəs niyə qəlbimi qana buladın?,  
Ürəyin alınmaz, möhkəm qaladı,  
Girmişəm, bayıra çıxası yoxdu.

Ağrısı gözündən çıxır adamın,  
İstisi yandırır - yaxır adamı,  
Ürəyin hökmünə hazırdı hamı,  
Çoxdakı sonradan vəfası yoxdu.

Sənə ümidim var, bu mənim bəsim,  
Sevənlər eşidir ürəyin səsin,  
Hər gündə birinə vurulan kəsin,  
Bir yerdə binəsi, yuvası yoxdu.

Qəmlə qidalanan könül, qəm doğar,  
Gəlsən itər sinəmdəki ağrılar,  
Sənə verilməli bir ürəyim var,  
Neyləyim, bundan da bahası yoxdu.

## QALMADI

Sən gedən gündən bəri cismimdə canım qalmadı,  
Hicrinə səbr etməyə tabım - təvanım qalmadı.

Tərk edib getdi səninlə, bəxtəvər günlər məni,  
Sən mənə canan idin - candan yananım qalmadı.

Bir zaman heyrətdə qalmışdım camalın şövqünə,  
Vəslinə yetmək üçün birdə gümanım qalmadı.

Səndədir ey nazənin bil ki, dəvası dərdimin,  
Çarələr axtarmağa vaxtım, zamanım qalmadı.

Turalın dərдинə dərman bir gülər üz istərəm,  
Səndən özgə, ey pəri, şirin zəbanım qalmadı.

## SƏN Kİ MƏNİM DEYİLSƏN

İllərin ağrıları,ürəyimin dözümü,  
Bir nəğmə oxuyuram sənə tutub üzümü,  
Mənimsən, deyə - deyə aldadıram özümü,  
Sən ki mənim deyilsən.

Nisgilli ürəyimdə haray salır bayatı,  
Səni alıb aparır boz taleyin,boz atı,  
Lap baldan şirin olsun, neynirəm bu həyatı,  
Sən ki mənim deyilsən.

Qanadsız quş kimiyəm dağılan bir yuvada,  
Heç əskilmir başımdan ağrı, acı, dərd, qada,  
Bir ümiddən asılıb yellənirəm havada,  
Sən ki mənim deyilsən.

Sevincim qan ağlayır, kədərिम laylalanır,  
Sinəmə düşən közün arzularımda yanır,  
Bu dünya gözlərimdə daşa dönüb dayanır,  
Sən ki mənim deyilsən.

## ÖYRƏN

Mey məclisinin sirrini məstanədən öyrən,  
Məstanələrin eşqini əfsanədən öyrən.

Hər kim sevə öz canını cananını görməz,  
Zülfün nə demək olduğunu şanədən öyrən.

Yarın başına dönməyi biganə nə bilsin,  
Sakit gecələrdə onu pərvanədən öyrən.

Yusif həvəsin varsa, Züleyxaları axtar,  
Məcnunları, Leylaları viranədən öyrən.

Dərd əhli olanlar gəzər arif sorağında,  
Arifləri ömür etdiyi kaşanədən öyrən.

Eşq ilə riyə fərqi hər kəs açə bilməz,  
Gir meydana, Tural kimi divanədən öyrən.

## VAĞZALI SORAĞINDA

Hələ bilməyirəm hardasan, kimsən,  
Ey ömür yoldaşım olacaq insan.  
Bəlkə də kim bilir indiyədək sən,  
Keçmişən yüz kərə mənim yanımdan.

Bəlkə də sən məndən uzaqlardasan,  
Mənsiz sığal çəkir saçına yellər.  
Səni axtarıram,səni hardasan,  
Dünyada dərd varmı yoxluğun qədər.

Ay keçir,il keçir,çoxalır yaşım,  
Zaman da bilmirəm tez ötür neçin.  
Könlündən toy keçən kiçik qardaşım,  
Məndən də,səndən də, inciyib yəqin.

Bəs səni günlərim, a mənim sonam,  
Ömrümün neçənci varağındadı.  
Gözümün bircəyi mehriban anam,  
Nə vaxtdır vağzalı sorağındadır.

Hələ bilməyirəm hardasan, kimsən,  
Ey ömür yoldaşım olacaq insan.  
Bəlkə də kim bilir indiyədək sən,  
Keçmişən yüz kərə mənim yanımdan.

\*\*\*\*\*

Ürək də həsrətdən alışıq yalqız,  
Mən səs itirirəm,mən səs tapıram.  
Nə sənə tay olan ikinci bir qız,  
Nə də ki dostlara əvəz tapıram.

Unutmaq olarmı heç bu gedişi,  
Birdə ki ürəkdən ürək halıdır.



Elə kövrəlmişəm, axı kişi də,  
Bəzən ağlamağı bacarmalıdır.

İstər sonsuzluğa, ulduzlara uç,  
Mənim ki, həsrətim yenə ayıqdır.  
Dünyada ən ağır əzab məhəbbət,  
Dünyada ən ağır dərd ayrılıqdır.

Yağır ömrümüzə duman, qar, çisək,  
Tənhamı qalmışıq arzumuz kimi?  
Deyirəm, gəl yenə təzədən küsək,  
Təzədən barışa biləcəyikmi?

### QALAN ÖMRÜMÜ

Olmayaydı dünyada,  
Ömrünün son baharı.  
Solmayaydı heç zaman,  
Qəlbinin arzuları.

Bürünəydi ömrümüz,  
Nəğmələr ahənginə.  
Bənzəyəydi sevgimiz,  
Çiçəklərin rənginə.

Gəlişin toy-bayramdır,  
Gedişin həsrət-fəğan.  
Səndən ayrı yaşamaq,  
Nə yamanmış, nə yaman.

Mən sənin qəlbindəyəm,  
Sən mənim ürəyimdə.  
Sənsən mənim yeganə,  
Arzum da, diləyim də.

Təklük talan elədi,  
Sənsiz qalan ömrümü.  
İstəsən bağışlaram,  
Sənə qalan ömrümü.

### SƏNİ SEVİRƏM DE

Səni sevirəm de inanacağam,  
Sənsən deyəcəyəm Məkkəm, Mədinəm.  
Bir az sadələvhəm, bir az uşağam,  
Bir söz də tapmaram qarşında dinəm.

Mənə elə baxma kövrələ billəm,  
Yandırar, inan bu baxışlar məni.  
Nə zaman haraya çağırısan gəlləm,  
Yormaz bu yollarda boran, qar məni.

Toxundun əlimə, əlim od tutdu,  
Ruhumu oynatdı doğma bir nəfəs.  
Bu aydın gözləri bir an unudub,  
Sənsiz bu dünyada yaşarammı bəs?

Səni sevirəm de,sevirəm de sən,  
Bəlkə doğrudan da, bir az uşağam.  
Məni sevməsən də sevirəm desən,  
İnan bu sevgiyə inanacağam

## MƏNİ

Zülfünü tökübsən bəyaz sinənə,  
Cəlladmı,mələkmi söyləyim sənə?  
Çoxları vurulub günəş hüsnünə,  
Nə üçün salıbsan kəməndə məni?

Xumar gözlərinin oldum əsiri,  
Şikayət eyləsəm deyildir yeri,  
Bu qədər insafsız olma, ay pəri,  
Salma hicran adlı bu bəndə məni.

Axı, gözəllikdə tənhasan, gülüm,  
Şikəstə könlümə davasan, gülüm,  
Nə üçün işvəkar sonasan, gülüm,  
Ahu tək hürkürsən görəndə məni.

Tural çox görübdü cəfa əzəldən,  
Ancaq doymayıbdır sən tək gözəldən,  
Canımı istəsən bəxş edəyəm mən,  
Təki ovudasən sinəndə məni.

## KİMİ

Yamanca tərs imiş sevdiyim gözəl,  
Yoruldu insafa gələnə kimi.  
Eşidib bildiyim yadımdan çıxdı,  
Öyrənib adını bilənə kimi.

Sinəmə dağ çəkdi, nazı yüz kərə,  
İnlədi könlümün sazı yüz kərə,  
Ağlamaq istədim azı yüz kərə,  
Bircə yol üzümə gülənə kimi.

Ərköyün günlərim kiriyib gedər,  
Yuxumu ardınca sürüyüb gedər,  
Ürəyim həsrətdən əriyib gedər,  
Vüsal gözlərimi silənə kimi.

Həsrətim sərhədtək araya düşüb,  
Dinliyim bir özgə dünyaya düşüb,  
Könlüm sevgi adlı dəryaya düşüb,  
Çıxa bilməyəcək ölənə kimi.

## GÖZÜM

İndi duman köynək kimi sökülər,  
Bu dağ, dərə aydınlığa bükülər.  
Əlim dəysə ləçəkləri tökülər,  
Bənövşəni baxışınla dər, gözüm.

Neçə vaxtdı hicran kəsib aranı,  
Görən yoxdur qəlbimdəki yaranı,  
Sən o qızın qaşına çək qaranı,  
Ağınisa yatağına sər, gözüm

Söz umuram məna dolu anımdan,  
Rahatlığım uzaq gəzir canımdan,  
Zənn elə ki,əmanətdir alnımdan,  
Kirpiyində sırğlanan tər,gözüm.

Sayıq çoban bada verməz sürünü,  
Məndə axtar duyğuların kürünü,  
Sayıqlarçün əsirgəməz nurunu,  
Əfəllərçün bir lülədir hər gözüm

## DÜNYADA

Neçə vaxtdır qəm-qüssəyə dalmışam,  
Ümidim qalmayıb qalam dünyada.  
Sevib-sevilməkdə geri qalmışam,  
Nə sirdir,yəni mən kalam dünyada?

Eşqim bir quşdu ki, hava görmədi,  
Mehriban-mehirli yuva görmədi,  
Bəxtim niyə görən rəva görmədi,  
Könül verib, könül alam dünyada.

O gözəl qız gözlərimdə yaş qoyub,  
Qəlb yerinə köksü altda daş qoyub,  
İstəyirəm dizlərinə baş qoyub,  
Dərd-sərinə ortağ olam dünyada.

Bir nisgildi gözlərimdən ələnən,  
Mənə görə kimdir imdad dilənən,  
Sevən gündən həsrətlərə bələnən,  
Mən olmuşam bu qocalan dünyada.

### ÖMRÜMƏ HƏSRƏTİN KÖÇÜR

Boğa bilməyirəm acı qəhəri,  
Solmuş ümidimi biçib gedirsən.  
Mənə söz vermişdin bir yaz səhəri,  
İndi başqa evə köçüb gedirsən.

Kövrək duyğulardı qəlbimə dolan,  
Könlümü sirdaş da ala bilməyir.  
Niyə ürəyimin sahibi olan,  
Evimin sahibi ola bilməyir?

Bir uşaq kimiydim, gücsüzdüm bayaq,  
Bu necə qəzəbdi sinəmdə dindi.  
Gözünü qan tutmuş bir dəli sayaq,  
Toyun qabağını kəsimmi indi?

Kaş bütün sevənlər mənimtək sevə,  
Nisgil var ürəkdən çox çətin köçür.  
Sən gəlin köçürsən başqa bir evə,  
Mənimsə ömrümə həsrətin köçür.

## YAZILSIN

Dünya, əgər son əlacın ölümsə,  
Adım sevgi azarına yazılsın.  
Bir adam ol, bir bizə də gülümsə,  
Qıyma ömür ah-zarına yazılsın.

Dünya, sirdə sənə çatan deyiləm,  
Mən ki sənün anan, atan deyiləm,  
Mən ki səni alıb-satan deyiləm,  
Qoyma adım bazarına yazılsın.

Mən dağlara atam kimi vuruldum,  
Bu bağlara anam kimi vuruldum,  
Vurğunlara adam kimi vuruldum,  
Adım insan gülzarına yazılsın.

Selə dönüb tüstülənib yox olsam,  
Sevənlərin cərgəsindən çıxılsam,  
Sevəmməyib qəm dağından yıxılsam,  
Səsim Kərəm məzarına yazılsın.

\*\*\*\*\*

Gözəllər cərgəsindən,  
Gözlərim səni tutdu.  
Ürəyim hər qayğını,  
Hər qüssəni, untdu.

Gözlərin badam-badam,  
Qaşların qanad-qanad.  
Odlu təbəssümündür,  
Qazandığım bu həyat.

Ay mənim, ağ zanbağım,  
Ay mənim, yaşıl meşəm.  
Bənövşə saçlarının,  
Ətrinə bürünmüşəm.

Şəlalə gülüşünü,  
Səp, boyanımla zərə mən.  
Sevinc olub qayıdım,  
O ala gözlərə mən.

Büllur baxışlarında,  
Ürəyim çıraqla olsun,  
Şeirimi səni ömürlük,  
Oxşayan bulaqla olsun.



## BİZİM GÖRÜŞÜMÜZ

Bizim görüşümüz uzaqdan-uzaq,  
Bizim görüşümüz qarlı bir sazaq.  
Ya səni, ya məni soyudacaqdır,  
Sonra öz qütbünə qayıdacaqdır.

Arzumuz başqadır, yolumuz başqa,  
Bəs harda, haçandan tanışmışıq biz.  
Yoxsa o günlərə qayıtmaq üçün,  
İndi görüşlərdən yapışmışıq biz.

Gör neçə sakitik yay suları tək,  
Qaynar qəlbimizdə susur hay-haray.  
Kövrək bir ürəyin arzuları tək,  
Keçir gözümüzdən görüşlər lay-lay.

Bizim görüşümüz payız sükutlu,  
Hansı günlərəsə hələ ümidli.  
Yanırıq yanğımız qalır ürəkdə,  
Alova dönürük, közə dönürük,  
Ayrılıq çağında vüsal deməkdən  
Görüş çağlarında buza dönürük.

Bizli də, bizsiz də ötdükcə zaman,  
Məhəbbət yolunda lap çaşırıq ki...  
Hər görüş bir az da yaxın olmaqdan,  
Hər görüş bir az da yadlaşırıq ki...

Bəlkə nəzərlərdən yayınaq daha,  
Bəlkə heç düşməyə duyuq görüşlər.  
Gedək xatirəylə qızınaq daha,  
Bizi isitməyir soyuq görüşlər.

## ÜRƏYİMDƏ

Qapına gələcək xoşbəxtlik bu yaz,  
Axtar o ünvanı, gəz ürəyimdə.  
Dərdimi bir kəsə açə bilmirəm,  
Qaralıb, pas atıb söz ürəyimdə.

Yoxdur bu həsrətə dözməyə halım,  
Qalmayıb başımda huşum, kamalım.  
Yanıram oduna düşüb, a zalım,  
Atəş bəbəyimdə, köz ürəyimdə.

Bu dəli könlümdür səndən pay uman,  
Əgər sevirsənsə od tut, alovlan.  
Baxışın üstümə səpilən zaman,  
Elə bil gül açır yaz ürəyimdə.

Düşmüşəm eşq adlı ağır dərdə mən,  
Çəkmişəm pis gözə qara pərdə mən.  
Gəzmərəm nə kənddə, nə şəhərdə mən,  
Səni axtararam öz ürəyimdə.

**NƏ DÜNYA SƏNİNDİ, NƏ DÜNYAN MƏNƏM**

Nə dünya sənindi, nə dünyanın mənəm,  
Nə də sən mənimçün dünyadan baha.  
İnana bilmirəm yuxuna gələm,  
Məni yuxunda da gözləmə daha.

Bu çətin sınaqlar mənimi yordu?  
Sənmi gözlərimdən düşmüşsən qaçaq...  
Bilmirəm, qəlbimdə sönən bu odu,  
Bilmirəm, təzədən kim qalayacaq.

Nə olsun oxumuz toxundu daşa,  
Tale öz verdiyi qisməti aldı.  
Deyirəm, bir az da gəl mənsiz yaşa,  
Demirəm, səninki Allaha qaldı.

Bu dünya yaxşını yamandan seçər,  
Hər qəmi bir şıltaq sevinc izləyir.  
Bir oğlan səninçün başından keçər,  
Məni də hardasa bir qız gözləyir.

**DAHA ZƏNG ELƏMƏ**

Bir gizli nömrədən zəng edib hər gün,  
Qırıq bir səs ilə "aloo" deyirsən.  
Əyər düşmürəmsə yadına neyçün,  
Onda nəyə görə zəng eləyirsən?

Hər gündə eyni söz,eyni kəlmədi,  
Unutdum deyirsən,bəsdı deyirsən.  
Yenə zəng etmişən nə olub,nədi??  
Sən məni unutmaq istəməyirsən??

Daha çox verəydin sən mənə zülüm,  
Qəlbimi daha çox qıraydın gərək.  
Unutmaq çətindi bilirəm,gülüm,  
Sözünün üstündə duraydın gərək.

Yadımdan çıxara bilmədim səni,  
Hamıya desəm də sənə demədim.  
Qürurum sınmağa qoymadı məni,  
Zəngini gözlədim,zəng eləmədim.

İnanım mən sənə yenə deyirsən,  
Mən daha əvvəlki mən deyiləm ki?  
Xəyanət etmişəm?Mənə deyirsən?  
Etmərəm,mən mənəm,sən deyiləm ki?

Səninçün məhəbbət adi oyuncaq,  
Xoşuna gəlməsə qırıb atırsan.  
Mənimçün müqəddəs varlıqdı ancaq,  
Sən məni özünə niyə qatırsan.?

Axi nə mənası bu danışmağın,  
Gecikdik.Qovuşmaq çətindi bizdə.

Yaxşısı budur ki, uzaqlaşmağın,  
Çəkək əziyyətin hər ikimiz də.

Çıxaraq bir-birin ürəyimizdən,  
Mən-mənə qayıdım, qayıt sən-sənə  
Onsuz da sevgili alınmaz bizdən,  
Nə sən mənə zəng et, nə də mən sənə

## O QIZIN TOYU

Gəlin, ay dərdlərim, çiynimə çökün,  
Göz yaşım süzülür yanağım boyu.  
Özgə qapısında çalınır bu gün,  
Gizlicə sevdiyim o qızın toyu.

Gəlmişəm toyuna yad adam kimi,  
Gəlmişəm, borcumu qaytarım gedim.  
Ölən məhəbbəti, ölən sevgimi,  
Bircə dəqiqəlik bac alım gedim.

Boğuram içimdə kədəri-qəmi,  
Hələ arsız-arsız oynayıram da.  
Deyirəm, qoy, yadlar duymasın məni,  
Elə içimdəcə ağlayıram da.

Sənə öz ömrümü qurban demişəm,  
Qəlbimdə əbədi məhəbbət payın.  
Gözümün yaşını içib gəlmişəm,

Sərxoşam,dəyməyin bir az oynayım.

\*\*\*\*\*

O göyçək əlindən tutmağım çətin-  
Öz evin,öz süfrən,çörəyin-duzun...  
Mənim ürəyimdə sənin həsrətin,  
Sənin qucağında-körpəcə qızın...

Bir nazlı ayrılıq əlində şərbət,  
Qapım bağlanandan qapımı döyür.  
Mənim nəfəsimlə bir lal məhəbbət,  
Sənin nəfəsinlə bir qız böyüyür.

Sənin işığından umacağım yox,  
O körpən gülürsə-dünya gözəldir  
Mənim yerim-yurdum,od-ocağım yox,  
Mən yol adamıyam bəlkə yüz ildir.

Bəlkə də...eh,bəsdir,daha zarıma,  
Bu ömrün əvvəli,sonu şikəstə.  
Adın qonaq gəlir dodaqlarıma,  
Gözüm süfrə açır yanağım üstə.

### **KAŞ Kİ SEVMƏYƏYDİK**

Kaş ki sevməyəydik bir-birimizi,  
İndi aramızda bir sərin yazdı.

İndi gözümüzdə yellərin izi,  
Qupquru yayların tozu qalmazdı.

İndi görüşürdük adi hörmətlə,  
Sanardıq təzəcə tanış kimiyik.  
Yaşardıq sakitcə, bu qənaətlə.  
Bir nəhəng şəhərin sakinləriyik.

Bu nəhəng şəhərdə sevən çox imiş,  
Sevməyib, xoş ömür sürənlər də var.  
Məcnunun əzəldən bəxti yox imiş,  
Neyləsin etibar, sədaqət, ilqar?

Çox sevgi sarayı ucub bizəcən,  
Çox sevda yolları xaraba qalıb.  
Şübhə yağmurunda batıb dizəcən  
Aşıqlər tez ölüb, vaxtsiz qocalıb.

Kaş ki sevməyəydik bir-birimizi,  
Tale dodaqlara, dillərə yazdı.  
Əgər sevməsəydik bir-birimizi,  
Bir sevgi körpüsü yaralanmazdı.

## **BARMAQDA ÜZÜK YERİ**

Bir barmaqda üzük yeri qalıbdı,  
Bir çöhrəni duman alıb, çən alıb.

Bir ürəyi öz günahı göynədir,  
Ocaq sönmüb, kül sovrulub, göz qalıb.

Oğlan tərəf elçi gəlmiş bir axşam,  
Təbrik etmiş eşidənlər, bilənlər.  
Bir ağızdan çox mübarək söyləmiş,  
Üzük taxmış gecəsinə gələnlər.

Gün dolandı, həftə keçmiş ay oldu,  
Çox sürməmiş bu günlərin səfəsi.  
Nə yaxşı ki, məqamında verildi,  
Məhəbbətə xəyanətin cəzası.

Nişanını qayıtdılar o qızın,  
Tanıyanlar onu gəlin aparmaz.  
Barmağından çıxardılar üzüyü,  
Öz səhvidir daha şüvən qoparmaz.  
Bəs nə idi barmaqların günahı

Cavab verən tapılsın bir nəfər,  
Qəlb deyəni söyləyəndə dil axı.  
Dil neyləsin, səhv eyləsə qəlb əgər,  
Kökədən gələnin, soydan gələnin günah üçün.

## **HƏSRƏT QATARI**

Məni sevgilimə aparın qatar  
Özün sürgünəmi gedirsiniz, nədir?



Həsərətım mənzilə səndən tez çatar,  
Ümüdüm, gümanım axı sənədir.

Nə yaman ağırmış ayrılıq yükü,  
Çəkib aparmağa gücün də çatmır.  
Elə bil həvəsin ürəyindəki,  
Mürgülü istəyi gedib oyatmır.

Qaranlıq, cansıxan bu vaqondakı,  
Qaranı qaradan gözlərim seçmir.  
Karvanın qəsdinə durubdur sanki,  
Hicran körpüsünü keçmir ki, keçmir.

Əllərin çatmırsa qol verim sənə,  
Yandır çırağını, yanarın olsun.  
Qollarım üstündən yol verim sənə,  
Gözlərim zülmətdə "fanarın" olsun.

Gəl mənzil başına özünü yetir,  
Gözləri yollarda qalan var orda.  
Kiminsə könlündən gör nələr keçir,  
Kiminsə könlündə talan var orda.

## **QARA GÖZLÜM**

Qara gözlüm, sığal çəkmə bu qədər,  
Yaman gözün, yaman olar qorxusu.

Sevdiyinə ürəyini aç barı,  
Sevən qəlbin güman olar qorxusu.

Söylə sənsiz bu dünyaya nə baxım,  
Qara olub hər açılan sabahım.  
Ürəyimdə ümid adlı pənahım  
Qoruyuram, aman olar qorxusu.

Məhəbbət də qəlbə ikibaşlıdı,  
Sevənlərin hələ gözü yaşlıdı.  
Sevgi yolu kəsəklidi, daşlıdı  
Olsa-olsa duman olar qorxusu.

### **DARIXACAQSAN**

Dərd gəldi, yolunu durub kəsmədim,  
Töküb göz yaşımı, ümid bəslədim.  
Sənin şıltaqlığın, mənim həsrətim,  
Yadına düşəcəm, darıxacaqsan!

Məni anacaqsan xeyirdə, şərdə,  
Axır yanacaqsan, sən də bu dərdə.  
Soyuq duyğuların xatirələrdə,  
Qaynayıb bişəcəm, darıxacaqsan!

Bitdim yollarında ot-əncər kimi,  
Bəzədi ömrümü dərdin zər kimi.

Xəlvəti ahların bir xəncər kimi,  
Sinəni deşəcək, darıxacaqsan !

Bir həmdəm olmadım, qatmadın qılıq,  
Bu nə dostluq oldu, nə düşmançılıq.  
Sənin öz qəlbini peşimançılıq,  
Yoğurub-eşəcək darıxacaqsan!

Fikrin dağılacaq hey yollarına,  
Bu yer yollarına, göy yollarına.  
Sap kimi dəyişən xəyallarına,  
Adım ilişəcək, darıxacaqsan !

Düşəcək boynuna ömür qayğısı,  
Necə ovudacaq səni ayrısı ?!  
Bir gün səninlə də ömrün payızı,  
Gəlib görüşəcək, darıxacaqsan.

Dərdi-sər pozacaq sirin yuxunu,  
Fikrin aparacaq ömrün çoxunu.  
Kimə deyəcəksən darıxdığını,  
Ürəyin şişəcək, darıxacaqsan.

## **BAĞIŞLA**

Mən sənə yox yerdən dərd gətirmişəm,  
Sənin həsrətini mələr görmüşəm.

Sənin hesabına ömür sürmüşəm,  
Bağışla ürəyim,məni bağışla.

Bu necə dostluqdur,bu necə birlik.  
Dustaq eyləmişəm səni ömürlük,  
Kürlük eyləyirəm,mən yenə kürlük,  
Bağışla ürəyim,məni bağışla.

Nə görsəm,nə çəksəm,mən sənə şərik,  
Elə dərdimiz var, başa düşmərik.  
Hayıf ki,ölüncə biz görüşmərik,  
Bağışla, ürəyim,məni bağışla.

### **MƏNDƏN MƏHƏBBƏT UMMA**

Tale mənə çox qurub,  
Bu yolda "qurd tələsi".  
Qayğılı günlərim var,  
Belimdə kor şələsi.

Aldanma gözlərimə,  
Ağı çox qarasından.  
Min illərdi qan sızır,  
Qəlbimin yarasından.

İslanmışam yüz kərə-  
Qorxum yoxdu yağışdan.  
Mən səadət ummaram,

O gözdən,o baxışdan.

Bir sıxma günüm qalıb,  
O sevgidən yadımda.  
Nəyim vardı kül oldu,  
İlk eşqimin odunda.

Dağımın başı duman,  
Dənizim qasırğalı.  
Yellərə pay vermişəm,  
Saçımdakı sığalı.

Bir şirin nağlım var,  
Yarı düz,yarı yalan.  
Al birin sənə verim-  
Üç qırmızı almadan

Səbrim tutmaz,gözəlim,  
Sinəmdəki bu ahı.  
Boynuma götürmürəm,  
Mən bu boyda günahı.

Ayrı hava çalırım,  
Mən qəlbimin sazında.  
Gözüm yoxdu, gözəlim,  
Bir kimsənin qızında...

AY BÜLBÜL

Oxuyursan yana-yana,  
Axtarırsan gül,ay bülbül,  
Yar yolunda mən qalmışam,  
Gözüyaşlı bil, ay bülbül.

Allah özü bilir haqdı,  
Qara yazıb bizə baxtı,  
Yar öldürür neçə vaxtdı,  
Gəlib keçir il,ay bülbül.

Şeyda bülbül olmaz naşı,  
Hər gül üstə qoymaz başı,  
Axıdırsan qanlı yaşı,  
Al yarpağı sil,ay bülbül.

Turalla ağlama qəti,  
O, çox çəkir gül həsrəti,  
Sönən deyil məhəbbəti,  
Yanıb olsa kül,ay bülbül!

**SƏPDİM QƏDƏMİNƏ BÜTÜN VARIMI**

Səpdim qədəminə bütün varımı,  
Bilmədim ömrümün çıxar qənimi.  
Girib ürəyimə duyğularımı,  
O çalıb apardı bir oğru kimi,

Özümü nə qədər danlayıram ki,  
Vermə alovunu onun qarına.  
Qartal vüqarını, zirvə eşqini,  
Atma bir də onun ayaqlarına.

Özümü nə qədər danlayıram ki,  
Qəfil qarşılaşsan çevir üzünü.  
O, ala gözlərin dərinliyində,  
İtirmə özünü, qoru özünü.

Özümü nə qədər danlasam yenə,  
Əlimdən tutmayır bu səyim mənim,  
Ah sənə nə deyim, axı nə deyim,  
Ürəyim, ürəyim, ürəyim mənim.

## TÖKÜLƏR ARAYA GİLEY QAR KİMİ

Tökülər araya giley qar kimi,  
Hava soyumamış soyudar bizi.  
Aralı düşərik ulduzlar kimi,  
Qoymaz görünməyə boran,qar bizi.

Mən qarı,çovğunu başında gəzən,  
Yağışlı,yağmurlu soyuq bir qışam.  
Ayaza,borana,tufana dözən,  
Gileydə əriyən bir adammışam.

Biz niyə küsmüşük bir sözə görə,  
Söz olar araya giley girəndə.  
Küsənlər barışır bax bizə görə,  
Sən isə qaçırsan məni görəndə.

Demə ki aramız olubdur sərin,  
Torpaq buza dönər qar qarlayanda.  
Barışmaq həvəsi küsülülərin,  
Başlayar ağaclar puçurlayanda



SƏNSİZ

Bu eşqin oduna çox da yanmıyaq,  
Bir dağ mənsiz qalar, bir lələ sənsiz.  
Gəl yarı mənzildə çox dayanmıyaq,  
Bulaq mənsiz qalar, şələlə sənsiz.

Onda ki hüsnünə vurulmuşam mən,  
O gündən çeşmə tək durulmuşam mən,  
Cavab axtarmaqdan yorulmuşam mən,  
Bir gizli, bir sirli suala sənsiz.

Bilmirəm dünyanın harasında dayam,  
Hicranla vüsalın arasında dayam.  
Bəzən gözlərinin qarasında dayam,  
Bəzən də dalaram xəyala sənsiz.

Fəsilər dolanıb, illər ötsə də,  
Hər addım başında bir gül bitsə də,  
Könlüm hər arzuya, kama yetmə də,  
Mən yetən deyiləm kamala sənsiz.

## MƏNİ SEVİRSƏNSƏ

Məni sevirənsə, bir dəniz ol ki,  
Sahili,səması çox geniş olsun.  
Yalçın qayalarda elə iz ol ki,  
Ora yad ayağı dəyməmiş olsun.

Məni sevirənsə, yağışa bənzə,  
İslat yay günləri yaylaqda məni.  
Gah təzə bahara,gah qışa bənzə,  
Nə günəş yandırın,nə şaxta məni.

Məni sevirənsə, bir çinar ol sən,  
Saçların tökülsün sinəmə tel-tel.  
Bağda təzə qönçə,dağda qar ol sən,  
Səcdənə mən gəlim günəşdən əvvəl.

Məni sevirənsə, küləyə bənzə,  
Dağıt üstümüzdən çəni,dumanı.  
Sən mənim sinəmdə bir neyə bənzə,  
Nəğməsi bürüsün düzü-dünyanı.

Məni sevirənsə, bir şimşək ol sən,  
İşıqlat könlümü bir anlıq mənim.  
Bu aysız,ulduzsuz göydə tək ol sən,  
Almasın üstümü qaranlıq mənim.

Məni sevirənsə, bahar ol,ey gül,

Dan yeli,sübh şehi qoy mənim olsun.  
Sinəndə döyünən o zərif könül,  
Qoy mənim əbədi vətənim olsun.

## SƏNİN

Baxdıqca üzünə könlüm şadlanır,  
Gözəllik cəm olub üzündə sənin.  
İsmətli,mehriban baxışların var,  
Əks edir məhəbbət gözündə sənin.

Bir nazlı dilbərsən,xoş camallısan,  
Gözəllər içində sən kamallısan,  
Leyli sədaqətli,düz ilqarlısan,  
Sədaqət səslənir sözündə sənin.

Baharın nübarı təzə çiçəksən,  
Hüsünlə gəncliyə sən də bəzəksən,  
Vüsal sorağında yanan ürəksən,  
Sevənlər dolanır izində sənin.

Sevənlər əhdinə olsa vəfadar,  
Ürəkdən silinməz məhəbbət,ilqar,  
İstəsən tapasan Kərəm kimi yar,  
Əsli olmalısən özün də sənin.

## DOQQAZIN BAŞINDA ÜZ-ÜZƏ GƏLDİK

Doqqazın başında üz-üzə gəldik,  
Dayandın,könülsüz halımı sordun.  
Ay gözü gileyli,biz gözə gəldik,  
Tikdiyin yuvanı özün uçurdun.

Bilmirəm doğmayıq,yoxsa yadıq biz?  
Yaxın dur,qolunu boynuma aşır.  
Kül altda közərən qoşa oduq biz,  
Həyatdır,od sönür,doğma yadlaşır.

Burda ayrılmışdıq,burda görüşdük,  
Heykələ dönmüşəm,tutulub dilim.  
Sevda köhləndən biz burda düşdük,  
Haçan görüşərik birdə nə bilim.

## BU NECƏ MƏHƏBBƏT, NECƏ SEVGİDİ

Bu necə məhəbbət, necə sevgidi,  
İllər arxasından boylandı gəldi.  
Şirin bir yuxunun dərinliyindən,  
Canlı xatirə tək oyandı gəldi.

Qara qız deyərdim tələbəlikdə,  
Gözümdə nur idi,ürəyimdə bar.  
Sirli bir dünyadır tələbəlik də,  
Hər anı, hər günü bahardır,bahar.

Yatmadı qəlbinə söhbətim, sözüm,  
Güldü istəyimin böyüklüyünə.  
Ona şeir yazdım mən düzüm-düzüm,  
Bir yol məhəbbətlə baxmadı mənə.

Keçdi saymazyana, keçdi yanımdan,  
Sinəmə dağ çəkdi eşqi, ədası.  
Bu Məcnun sevgimi hiss edən dekan,  
Sevgidən danışdı söhbət arası.

Anladım bizədir hər işarəsi,  
Ancaq nə ad çəkdi, nə ünvan dedi.  
O müdrik insanın qayğılı səsi,  
Hələ qulağımda, ürəyimdədir.

Bilmədim xəyaldı, yoxsa həqiqət,  
Şəhərdə rastlaşdım o qara qızla.  
Bürüdü qəlbimi bir acı heyrət,  
Mənə gülümsədi yenə o nazla.

O qaynar baxışlar, sözlü baxışlar,  
Gözümə bir azca solğun göründü.  
Bəli "hər aşiqin öz dövranı var",  
Bahar libasında çalış görün di.

Gedirdi yanında körpə balası,  
Mənimlə üz-üzə gəldi qəflətən.

Bir canım yox idi daha alası,  
Tələbə dost kimi salamladım mən.

Bu necə məhəbbət, necə sevgidi,  
İllər arxasından boylandı getdi.  
Şirin bir yuxunun dərinliyindən,  
Canlı xatirə tək oyandı getdi.

### AYRILDIQ

Ayrıldıq..o gündən səbrim azaldı,  
Bacara bilmədim əsəblərimlə.  
Sənsizlik dərd olub qaldı mənimlə,  
Mənsizlik getdimi görən sənənlə?

Başımda fikirlər gör neçələşdi,  
Gör nələr baş verdi bir ayrılıqdan.  
Ayrıldıq...aradan axı nə keçdi,  
Sənsiz saçlarımda dan ağardı,dan.

Həyatda sən də tək,daha mən də tək,  
Deyirlər tək olan isinə bilməz.  
Biz qoşa gedərdik haraya getsək?  
Hanı çüt göyərçin günlərimiz bəs?

**GEDİRSƏN**

Gedirsən, küsən sən, alışan mənəm,  
Qəlbimə qar yağır, bir qar yağır ki.  
Telefon zəng çalır, danışan mənəm  
Necəsən, ürəyin ağrımayır ki.?

Gedirsən, dilimdə titrəyir adın,  
Baxıram ardınca dərdli baxışla.  
Telefon zəng çalır, mənəm günaydın,  
Bağışla, əzizim, məni bağışla.

Gedirsən, qəzəbin ayrılacaq deyir,  
Deyirəm hər hökmü ürəyincə seç.  
Telefon zəng çalır, sabahın xeyir,  
Əzizim, bu gecə yatmışsanmı heç.?

Gəl, qəmi, sevinci sənənlə bölüm,  
Sevgi oyun deyil, bunu yaxşı bil.  
Gəl yorma özünü, sevərək, gülüm  
Ayrılmaq o qədər asan iş deyil.

**BURDA XATİRƏLƏR ÇİÇƏK-ÇİÇƏKDİR**

Burda xatirələr çiçək-çiçəkdir,  
Qoy, bir nəfəsimi dərim dərindən.  
Kəpənək dalınca elə yüyürdüm,  
Bir də baxıb gördüm uşaqlığımı,

Çıxmışam yamyaşıl çəmənlerindən.

Gördüm ki,qarşımda dayanıb uşaqlığım,  
Gülür..yanında da hörüklü bir qız.  
Yamanca itirdim özümü onda,  
Alovlu duyğular qəlbimi uddu,  
Mən o gün kəpənək tuta bilmədim,  
Amma ürəyimi kəpənək kimi,  
O qız ovsunladı,o gözəl tutdu.

Daha görünmədim çöldə,çəməndə,  
Hörüklü gözəldən dedim ayıbdır.  
Şiltaq uşaqlığı buraxdım o gün,  
Amma o ilk sevgi ağ əllərindən,  
Hələ də qəlbimi buraxmayıbdır.

Dünyada nə var ki, gənclikdən gözəl?  
Uşaqlıq özü də şirindir həm də.  
Onu həsrət ilə səsləyirəm mən,  
Bir kəpənək qovan uşaq görəndə.

## İSTİ NƏFƏSİNDƏN ƏRİYİBDİR ÇƏN

İsti nəfəsindən əriyibdir çən,  
Nərgizlər necə də göyçək açılıb.  
Gözəlim,bu yerdən sən keçmişən sən,  
Onunçün gül bitib,çiçək açılıb.



Keçdiyın yerlərdə qumrular ötər,  
Ayağın dəyən yer dönər gülzara.  
Qədəmin yüngüldür ləçəklər qədər,  
İndi də qədəm bas düzən dağlara.

Bəhərsiz çöllərə hayıfın gəlsin,  
Bir yol gedişinlə gül bitər orda.  
Bir də vaxt tapanda, get gəz, əzizim,  
Şoran torpaqlarda, boz səhralarda

\* \* \* \* \*

Oturub zəngini gözlərəm hər gün-  
Günün batmağına bir azca qalmış,  
Məhəbbət kiminə gülüm toy-düyün  
Kiminə mənim tək zülüm olarmış.

Bu eşqin sevinci ağlar gözümdə,  
Kədəri, qəmi də saçımda dəndi.  
Sevənlər həmişə bu yer üzündə,  
Alova büründü, oda bələndi.

Kimlərsə sonralar bizi yamsılar,  
Əzizlər eşqinin istəyi kimi.  
Başının üstündən ümid asılar,  
Asılar telefon dəstəyi kimi.

Bu doğru sözümə çevir üzünü,  
Olanı, keçəni düşün dərindən.

Zəng vursan qəlbinin gizli sözünü,  
Gizləmə telefon məftillərindən.

## YAYLIQ

O günlər getməyir gözüm önündən,  
Bir qız yaylıq verdi, bir saya yaylıq.  
O, mənə yaylığı verdiyi gündən,  
Gəlib aralığa düşdü ayrılıq.

O getdi, üstümə çökdü duman çən,  
Şaxtanın nəfəsi döndü qılınca.  
Verdiyi dəsmalı getdiyi zaman,  
Çıxarıb yellədim onun dalınca.

Mənə bu dəsmalı o qız seçibdir,  
Odur ki, artıbdır yanımda qədri.  
Dəsmala əlinin ətri keçibdir,  
Yumuram, qorxuram silinə ətri.

## ÜZƏSƏN

Təzə səngimişdi canımın odu,  
Mən yazığı yenə saldın közə sən.  
Hər baxışın ağlın kəsmir can alır,  
Qarşı çıxıb toxunanda gözə sən.

Belə günə düşməmişdim hələ mən,

Belə sitəm görməmişdim hələ mən,  
Yar deyir ki, sınaıram belə mən,  
Görünməyən əzablara dözəsən.

Yar yarını qıyıb qoymaz yaralı,  
Əsirgəməz öz yanından aralı,  
Yazıq canım niyə qalsın aralı,  
Həsrətinlə incəldəsən,üzəsən

## ÜRƏK SƏRGİSİ

Sərgi eləmişəm sevən ürəyi,  
Onun məhəbbətədi bəri-bəzəyi.  
Ondakı çırpıntı, gizli həyacan,  
Ayrılıq fəslindənən qalıbdır nişan.

Könül tab etməyir hicran yükünə,  
Telləri dönübdür bir qu tükünə.  
Ondakı silinməz qara xal qalıb.  
Soyuq baxışından yanıb, qaralıb.

Soruşma ki,nədir o dərin izlər?,  
Həkk olub dediyin təsirli sözlər.  
Bir gün bu sərginin seyrinə gəlsən,  
Adına bağlıdır harda nə görəsən.

SƏNİ SEVİR

Ağac tökür şabaş tək  
Öz zərif yarpağını.  
Yel süpürür yolunun  
Tozunu, torpağını.  
Sən gəlirsən sulara  
Oynaşirlar ləpələr.  
İstəyirlər gəldiyin  
Sahilə su səpələr.

Quşlar nəğmə oxuyur  
Könlünü almaq üçün.  
Bahar xalı toxuyur  
Yoluna salmaq üçün.

Əsir ürəyim kimi  
İncə gül də, çiçək də.  
Qədəminə əyilir  
Bəhanədir külək də.

Yeri, göyü tərpadir  
Sənin eşqin həsrətin.  
Mən tək yolunda qalıb  
Gözləri təbiətin.

**BİR QIZ**

Dolu bir qədəhi göstərib mənə,  
Sevda şərbətidir "İç - dedi bir qız.  
Gündüz səbr istəmə, gecələr yuxu,  
Eşq üçün hər şeydən keç!" –dedi bir qız.

İncitsə də səni ayrılıq, həsrət,  
Öz təmiz eşqinə etmə xəyanət,  
Dəyanət istəyər səndən məhəbbət,  
Yoxunsa, bu yoldan -qaç –dedi bir qız

Dedim icazə ver ,ay qız, sevənə,  
Ürəyi doludur qoy açsın sənə,  
Gözünü süzdürüb anladı mənə,  
Tez ol, ürəyini aç -dedi bir qız.

\*\*\*\*\*

Biz könül oxşayan bir yaz səhəri,  
Yaşıl meşəlikdə üz-üzə gəldik.  
Görəndə can alan ala gözləri,  
Bilmədik heç necə sevib-sevildik.

İlk dəfə əllərim sıxdı əlini,  
Əlindən hərərət axdı qəlbimə.  
Külək daradıqca incə telini,  
Saldı ürəyini öz kəməndinə.

İnan ki, bilmədim həyəcanımdan,  
Hayandan başladığ sözü-söhbəti.  
Apardın özünlə ayrılan zaman,  
Bir bahar nəfəsli saf məhəbbəti.

İndi o meşədə boran, qar, sazaq,  
Orda ayağının izi qalmamış.  
Qəlbimdə saldığın izləri ancaq,  
SİLƏ bilməmişdi nə qar, nə yağış.

## SƏNLİ, SƏNSİZ

Səninlə hər yerdə Günəşəm, Ayam,  
Sənsiz sahillərdə ölən dalğayam,  
Səninlə, ay gülüm, güllü baharam,  
Sənsiz güneylərdə əriyən qaram.

Səninlə baş alan bir məhəbbətəm,  
Sənsiz qaranlığam, sənsiz zülmətəm.  
Sənsiz büdrəyərək yıxılaram mən.  
Şam kim əriyib yox olaram mən.

Səninlə qayətək mətin duraram.  
Sənsiz yıxılaram, çətin duraram.  
Səninlə bir yerdə coşan ümmanam,  
Sənsiz bil ki, səndən kömək umanam.

**ELƏDİN Kİ**

Hüsnünlə gülüm, sən məni məftun elədin ki,  
Saldın üzü səhralara Məcnun elədin ki,

Gördükdə səni hər dəfə dünyanı unuttum,  
Başdan çıxarıb ağlımı əfsun elədin ki.

Düşdüm qəmi-hicranına, usandım, demədim heç,  
Verdikcə məşəqqət, məni məmnun elədin ki,

Ümid belə heç vermədin, ey gül, əvəzində,  
Aldın məni, məndə məni mağmun elədin ki.

Tural, yetişib vəslinə xoşbəxt dedi ollam,  
Qəm məmləkətində onu məskun elədin ki.

**QARA GÖZLƏR**

Qara gözlərində nə cazibə var,  
Elə ilk baxışdan könlümü ovlar.  
Qüdrətdən yaranıb onlar zil qara,  
Qara bəxtimizi yazar nurlara.

Məəttəl qalmışam qara gözünə,  
Məni ixtiyarsız çəkər özünə.  
Bəlkə qaranlığın ayrı hüsnü var,  
Bu hüsn hamıya olmaz aşkar.

Rənglərin başıdır yoxsa qara rəng,  
Onunçün görünür gözlərin qəşəng,  
Bəlkə bir həsrətin rəngidir bu rəng,  
Özündə əks edir incə bir ahəng.

### ELƏ DARIXMIŞAM Kİ

Elə darıxmışam ki,  
Hərdən ah çəkirəm mən için-için.  
Həsrətin yandırır, yaxır içimi,  
Elə darıxmışam gülüm, səninçün.

Qaranlıq zindanda yatan məhbusun,  
Günəş işığında özləmi kimi.  
Qurumuş dodağın bir nəmi kimi,  
Elə darıxmışam ,gülüm, səninçün.

Ölümçül xəstənin xəyalındakı,  
Şəfalı həkimin məlhəmi kimi.  
Elə bir xatirə oldun mənimçün,  
Qəlbimdə sevginin bir qəmi kimi.

Elə darıxmışam, gülüm, səninçün,  
Sonsuz bir dəryada sahilə həsrət.  
Yelkənsiz, avarsız bir gəmi kimi.



**BƏLKƏ DƏ**

Bəlkə gözlərini yumsan bir anlıq,  
Kövrək baxışlardan yağış yağacaq.  
Bəlkə də gözlərin dönüb ulduza,  
Göylərdən həvəslə mənə baxacaq.

Titrək əllərini uzatsan mənə,  
Göylərdə qovuşar yerlə bir anda.  
Hər qəlbə bir ümid işığı yanar,  
Küsənlər barışar bəlkə cahanda.

Bəlkə ürəyini sən açsan mənə,  
Hər anım nağıla döndü bəlkə də.  
Odlanıb alıxan ürəklərimiz,  
Həzin nəğmə kimi dindi bəlkə də.

Dilində dolaşan şirin kəlmələr,  
Qəmli gözlərindən asılıb bəlkə.  
Sənin taleyinin alın yazısı,  
Mənim gözlərimlə yazılıb bəlkə.

Bəlkə də bir axşam yollara çıxıb,  
Təzədən üz-üzə, göz-gözə gəldik.  
Göylərdən süzülən Ay işığında,  
Zülmətdən ayrılıb gündüzə gəldik.

## QIZLAR

Gözəl olmayan qız varmı bir nəfər,  
Baxın bir də baxın yaxına,yada.  
Vallah gözəlliyi görməyən gözlər,  
Duymayan ürəklər var bu dünyada.

Gözəllik gəncliyin bulaq dünyası,  
Qızlar bu bulaqdan su içib,içər.  
Hər qız haradasa nə vaxtsa azı,  
Bir oğlan qəlbinə od salıb keçər.

Duydum bu sirri də mən zaman-zaman,  
Cavanlar sevərlər, eşqə düşərlər.  
Sevən oğlanların baxışlarında,  
Gözəllər daha da gözəlləşərlər.

Gözəl olmayan qız tapılmaz, mənçə,  
Mən ki görməmişəm görən var desin.  
Bəs gözəl olmayan oğlanlar necə,  
Bunu mən demirəm, qoy, qızlar desin.

Laləsən, yaz laləsi,  
Gecələr də xalındır.  
Sən işıq ağacısən,  
Ulduzlar xəyalındır.

Gözləri şivə kimi,  
Üzü nurlu, gözəlim.  
Vüqarın əydi məni,  
Ay qürurlu, gözəlim.

Ay mənim ağ zanbağım,  
Ay mənim yaşıl meşəm.  
Bənövşə saçlarının,  
Ətrinə bürünmüşəm.

De. niyə tez bağlandı?,  
O məhəbbət kitabın.  
Deməsən də sözünü,  
Qəlbimdədir cavabın.

MÜXTƏLİF MƏZMUNLU  
ŞEİRLƏR



**MƏNİM VƏZİFƏM**

Kimsəyə dəyməsin sözü,atmacam,  
Vəzifə bir axar bulaqdır,bulaq.  
Birçə vəzifəyə daim möhtacam,  
O da ömrü boyu təmiz yaşamaq.

Bəzən bir karyerist gözə girəndə,  
Utandım,sıxıldım özüm-özümdən.  
Vəzifə başında yazıq görəndə,  
Vəzifə sözü də düşdü gözümdən.

Şan - şöhrət həvəsi ötəri bir səs,  
Dünyadan şöhrətli dünyada nə var?  
Bu dünya bir saman çöpünə dəyməz,  
Hələ şöhrət gəzən bir divanə var.

Mən öz ürəyimi çəkmərəm dara,  
Könül baharımdı mənim vəzifəm.  
Ucadan deyirəm vüqarsızlara,  
Mənim vüqarımdı mənim vəzifəm.

Deyirəm mənə də kəsilib yağı,  
Bir gün gizlədəcək dünya ovcunda.  
Göynədir qəlbimi analıq haqqı,  
Hələ boynumdadı ata borcu da.

Bəzən nəğmə olub səssiz ötürəm,

Ruhsuz bir bədəndə ilham almağa.  
Mən fürsət axtarıb, məqam güdürəm,  
Yaralı bir qəlbə məlhəm olmağa.

Hələ bir körpəni əzizləməli,  
Hələ bir gözəli oxşamalıyam.  
Hələ neçə qəlbi təmizləməli,  
Hələ neçəsi üçün yaşamalıyam.

İstərəm hamıya sevinc diləyim,  
Vəzifə payıma düşsün qəm mənim.  
Bunlardır ən böyük arzum,diləyim,  
Bunlardır ən böyük vəzifəm mənim.

## ÜRƏYİM

Dünya dedikləri bir ulu yoldur,  
Durmuşam bu yolun üstə, ürəyim.  
Ağrılar, ölümlər, dərdlər buludu,  
Dayanıb səninlə qəsdə, ürəyim

Çox yolçu bu yolda özündən deyib,  
Mənzili unudub,nemətə uyub.  
Bu yol çoxlarını yolundan qoyub,  
Asta vur, asta vur, asta, ürəyim.

Sərt yoxuş qatladı cavan dizimi,  
Təngitdi dağ yıxan od nəfəsimi.

Çox gözəl oduna yaxdın özünü,  
Nə bilim düşəcək xəstə ürəyim.

Döz həm naz yükünə, həm duz yükünə,  
Dünyaya göz açıb gəldiyin günə,  
Peşmanlıq duysan da gedəndə yenə,  
Qalacaq həsrəti gözdə,ürəyim.

### **İLLƏR ÖMÜRDƏN GEDİR**

Köhnə il yığışıb köçdüyü zaman,  
Demirəm, tək şadlıq qoparıb getdi.  
Həyatda heç nəylə əvəz olmayan,  
Ömrün bir ilini aparıb getdi.

Ötən hər anımı, günümü andım,  
Qəhərdən sinəmdə darıxdı ürək.  
İlin arxasınca durub boylandım,  
Ovu əldən çıxmış naşısı ovçu tək.

Qəlbimin həsrətlə əsdi telləri,  
Boş keçən günlərim düşdükcə yada.  
Ötən gün qayıtmaz bir daha geri,  
Mənimtək minləri arzulasa da.

Necə bəxtiyardır, - pıçıldadım mən,  
Dünəni rahatca yola salanlar.  
Ömründən bir ili aparan ildən,

Min il yaşamağa ömür alanlar.

### DEMƏDİMMİ?

Ömür bitər, sevda qəmin,  
Bitməz sənə demədimmi?  
Harayına bir həmdəmin,  
Yetməz sənə demədimmi?

Eşqsiz ömür-hədər dedim,  
Yetər,bunca,yetər dedim.  
Bir havadır-ötər dedim,  
Ötməz sənə demədimmi?

Bu dünya qanmaz mərd işi,  
Hər yanda var min gərdişi,  
Əyri dünya, düz gedişi,  
Getməz sənə demədimmi?

Baxmaz bu gənclik çağına,  
Dərddən köynək biçər sana,  
Öz əllərin öz yaxana,  
Yetməz sana demədimmi?

Tural, uyma xoş dillərə,  
Öz xeyrinə gedər hərə,  
Haqqı- sayın hədər yerə,  
İtməz sənə demədimmi?



## SALAM

“Salam” sözü pis deyil,  
Hörmət üçün gərəkdir.  
Bu kəlmənin mənası,  
Salamat ol, deməkdir.

Salam verir həyatda,  
İnsanlar bir-birinə.  
Ancaq yaxşı olar ki,  
O da düşə yerinə.

Adam var ki, salamı,  
Saqqız kimi çeynəyir.  
Adam var ki, bu sözü,  
Çıxarınca dilindən,  
Lap ürəyi göynəyir.

Adam da var elə ki,  
Yüksək vəzifə tutur.  
Sonra dardır özünü,  
Salamı da unudur.

Xüsusi məqsəd üçün,  
Salam verənlər də var.  
Gülünc edir onları,  
Elə ucuz salamlar.

Salam eləsi üçün,  
Yaltaqlıq vəsiqəsi.  
O gördümü salamla,  
İş aşırın bir kəsi?

Dərhal keçəcək onun,  
Soluna,sağına da.  
Salam verəcək onun,  
Hətta uşağına da.

Adam da var, nə olsun,  
Görünür on gündə bir.  
Sadəliyi,salamı,  
Uzaqdan da xoş gəlir.

Arif olan bilir ki,  
Salam, salam üçündür.  
Salam hər kəs üçün yox,  
Salam adam üçündür.

## XƏRÇƏNG

Xərçəng ciddi,qorxulu,  
Bir xəstəlik olsa da.  
Təbabətin önündə,  
Aciz görünür o da.

İnsanlar, qulaq asın,  
Söhbət açım sizə mən.  
Xərçəng adlı başqa bir,  
Dəhşətli xəstəlikdən.

Onun hər rişəsinin,  
Öz adı,öz rolu var.  
Görün kimə,kimlərə,  
Bağlı olan qolu var.

Bir qolu –yaltaqların,  
Hörmətinə bağlıdır.  
Bir qolu-alçaqların,  
Qeyrətinə bağlıdır.

Bir qolu-dilbir kimi,  
Vəzifə “dəllalını”.  
Tam razı salanların,  
Niyyətinə bağlıdır.

Bir qolu əlbir kimi,  
Xalq və dövlət malını.  
Çapıb talayanların,  
Xislətinə bağlıdır.

Bir qolu rüşvət alan,  
Haqq evinə od salan,  
Bəzi bəd hakimlərin,  
Viddanına bağlıdır.

Deyən uzanır şeir,  
Söyləməyək birbəbir.  
Daha kimin, kimlərin,  
Ünvanına bağlıdır.

Demirəm cərrah olaq,  
Bir istəyim var ancaq.  
Xərçəngi sağaltmağa,  
Viddanlar cərrah olsun.

Rüşvət ilə saxlanan,  
Hörmətə son qoyulsun.  
Neçə yerə, ünvana,  
Neçə ada bağlanan,  
Rüşvətə son qoyulsun.

VAR

Üzümü yaxşıya tərəf tuturam,  
Yüz pisin içində bir yaxşı ki,var.  
Mən niyə bürküdə yaxa yırtıram,  
Arandan yuxarı dağ başı ki,var.

Demə həyat qısa,demə ömür kəm,  
Ürəyin oduyla ömrü ölçürəm.  
Gözümün işığı qurtarıb,nə qəm,  
Dünyanı əks edən göz yaşı ki, var!

Kim deyir arzular biryolluq sönür,  
Ulduzlu gecələr parlaq görünür.  
Nə olsun ömür-gün qüruba dönür,  
Min-min arzuların şabaşı ki,var!

Var soyuq həyatda isti bucaqlar,  
Var əbədi yanan odlar-ocaqlar.  
Nə olsun ki, məni unudacaqlar,  
Bu qoca dünyanın yaddaşı ki,var!

## İLLƏR

Zaman almasaydı yaşanan ömrü,  
Yel olub yanından ötsə nə dərdim?  
Əlimdə olsaydı dünyanın əmri,  
Bu gündən sabaha yolu kəsərdim.

Bu ömür yolunda düşünsək dərin,  
Yolçunu azdıran duman deyilmi?  
Alıb əlimizdən məktəb illərin,  
Bizi ayrı salan zaman deyilmi?

Bilsəydim tapılar haçansa yeri,  
Gecəli-gündüzlü soraqlayardım.  
Bizim ömrümüzü alan illərin  
Tapıb ayağına daş bağlayardım.

Gecikə, bir azca zaman gecikə,  
Bu bərc ömrümüzü bac alan illər.  
Gecikə, çatmaya məqsədə bəlkə,  
Qara saçımıza ağ salan illər.

DAĞILMIŞ FİKİRLƏRİM

Fikir söz aləmində,  
Cilov tutub cəng edir.  
Hansı tanışımsa da,  
Elə bu dəm zəng edir.

Beynimdən neçə fikir,  
Elə bil düşüb itir.  
Başlayıram təzədən,  
Yığmağa sətir-sətir.

Qurtarmamış bir bəndi,  
Qapı döyülür bu dəm.  
Dilə gəlib deyindir,  
Əlimdə kağız-qələm.


Yenə çatılır qaşım,  
Yenə fikrim qarışır.  
İki əlimdə başım,  
Yenə alnım qırışır.

Təzədən uçub gedən,  
Sözləri arayıram.  
Dağılmış fikirləri,  
Kələfə sarıyıram.

Yenə döyülür qapı,

Yenə də zəng edirlər.  
Qaçır fikrimin sapı,  
Paralanır sətirlər.

Hara gedim bilmirəm,  
Baş götürüb mən indi.  
Ağıllı bir söz demək,  
Bu hay- küydə çətindi.





## ŞEİRİM

Şeirim, sevgilim gedən,  
Yollara baxışımdır.  
Şeirim, gözümdən yağan,  
İntizar yağışımdır.

Şeirim, tənhalığımın,  
Sükutunun nəğməsi,  
Şeirim, içimi yeyən,  
Hicran, vüsal kəlməsi.

Şeirim, dodaqlarımda,  
Yarın zülfünün izi.  
Şeirim, qulaqlarımda,  
Yarın gülüşü, sözü.

Şeirim, yarın əlinə,  
Həsrət qalan gül-çiçək.  
Şeirim, yarımın ayaq,  
Tozunu öpən külək.

Şeirim, qəlbimin dili,  
Özümlə danışmağım.  
Şeirim, xəyallarımda,  
Yarımla qovuşmağım.

Şeirim, əlimdə yazan,

Qələmin hönkürtüsü.  
Sözlərimdə alışan,  
Kağızların tüstüsü.

## **BİLMİRƏM**

Dünya məni dərdə salır,  
Üzündən keçə bilmirəm.  
Ağlasam qəlbim yumşalır,  
Gözümdən keçə bilmirəm.

Nədir faydası bu qəmin?  
Gedin Məcnundan öyrənin.  
Füzuli kimi iynənin,  
Gözündən keçə bilmirəm.

Hər çür savaştan keçirəm,  
Qurudan, yaşdan keçirəm,  
Yol açıb daşdan keçirəm,  
Özümdən keçə bilmirəm.

## **İLLƏR**

Tüstü havalanıb, göydə əriyir,  
Ocaq səkisində kül düşüb qalır.  
Durna qatarıtək vaxt köç eləyir,  
Durna qatarından tel düşüb qalır.

İllərdən süzülüb söz təmizlədir,  
Təmiz göz yaşından, göz təmizlədir.  
İl var, xəcalətdən qaçıb gizlədir,  
İl var ki, üzünə irişib qalır.

İl ötür, qovuşur o yol bu yola,  
Yaş gedir qabağa, il gedir dala.  
İllər başımızda dönür xəyala,  
Sonra alınımızda bürüşüb qalır.

Dünya nə dəmdədir, könül nə dəmdə,  
Fikrin başı göydə, ayağı qəmdə.  
İl var çöküb qalır quru rəqəmdə.  
İl var xatirəyə ilişib qalır.

## **MƏNİM SƏSİM-KÜYÜM**

Mənim səsim-küyüm göy gurultusu,  
Ömrümə narınca yağan yağışdır.  
Bəsdir ürəyimi apardı sel, su,  
Qəlbinin selini bir az yığışdır.

Düşürt ürəyindən söz şələsini,  
Qayadan süzülən dağ çayı ol sən.  
Tök qara gözünün şələsini,  
Axıt ürəyimə, keçsin sinəmdən.

Sükuta dözmürəm, sükutun ağır,  
Danış, qəzəbinə hazıram elə.  
Axa göz yaşların qış yağışdır,  
Qorxuram, bəlkə də qara çevrilə.

## TƏLƏBƏLİK

Atalı, analı yesir kimişik,  
Dörd ili burada yaşamalıyık.  
Hər cür çətinliyə dözüb inan ki,  
İlləri illərə daşmalıyık.

Səhər zorla açıb gözlərimizi,  
Bir şirin çay üçün əldən düşürük.  
Həsərlə kökləyib sözlərimizi,  
Xəyala dalmaqdan haldan düşürük.

Yeni tanışlıqlar, yeni dostluqlar,  
Duz-çörək dostluğu olar axırda.  
Bilməzsən günorta yeməyə nə var,  
Alıb gətirərsən üç-dörd yumurta.

Baxarsan axşamdan soyduğun soğan,  
Yanında köhnəlmiş pendir qalıbdır.  
Qıyıb yumurtanı yağa salmazsan,  
Çörək də, gör, neçə gündür qalıbdır.

Sabaha seminar var, yaman çətindi,  
İşiq da gah yanar, gah da ki sönər.  
Təqvimdən günləri pozarsan bir-bir,  
Beləcə hər bu gün dünənə dönər.

Beyninə vuranda şəhəri gəzmək,  
Görərsən cibində ehtiyac bəydi.  
Dilucu deyib deyərsən gərək,  
Dədəm nolar mənə pul göndərəydi.

Bir qızın dərdindən dəli olarsan,  
Sözünü deməyə fürsət gəzərsən.  
Getdiyi yollarda zəli olarsan,  
Dalınca düşərsən, xəlvət gəzərsən.

Kövrələr yazdığım şeiri duyunca,  
Hardasa tələbə ata, anası.  
Qərib tələbəyə dörd il boyunca,  
Vətəndir tələbə yataqxanası.

## **TƏLƏBƏNİN**

Uzaqdan əl çatmaz, uzaqdan şirin,  
Yaşasan görərsən çətinliklərin.  
Arzusu tükənməz, sevgisi dərin,  
Qoy, deyim halını bil, tələbənin.

Bəzən həftələrə silinmir otaq,

Evdəki zibillər lap qalaq-qalaq,  
Bəzən bir çörəyə beş nəfər ortaq,  
Gəl belə halına gül, tələbənin.

Eləki başlayır zaçot, imtahan,  
Uşaq dərş oxuyur, ancaq qorxudan,  
Olur ki kəsilib çölə çıxırsan,  
Tökülür başına kül, tələbənin.

Axırda vurulur bir nazəninə,  
Onda məhəl qoymur daha heç kimə,  
Baxmır ehtiyacın, cibin hökmünə,  
Düşür ürəyinə xal, tələbənin

## **BAHAR**

Sevdiyim gözəlin hörükləri tək,  
Söyüdüñ saçları ətir qoxuyur.  
Qaranquş səsində, durna səsində,  
Bülbül ləhçəsində bahar oxuyur.

Qərənfil al çəkib yanaqlarına,  
Ətrindən məst olma oğulsan indi.  
Yaxşı bax xınalı ayaqlarına,  
Kəklilər elə bil təzə gəlindi.

Bahar hər çiçəyə təzə don tikib,  
Nərgiz sarı geyib, lalə qırmızı.

Yenə köl dibində boynunu büküb,  
Bənövşə-baharın küsəyən qızı.

Ötür min həsrətlə yollarda gözü,  
Bülbül qızılıgdən görüş alıbdır.  
Yaşıl yamacların qızarıb üzü,  
Bahar icazəsiz öpüş alıbdır.

Bağçalar məst olub gül qoxusundan,  
Barlı budaqların artıb neməti.  
Ayılar ayılıb qış yuxusundan,  
Bitib arıların "məzuniyyəti"

İsti yuvalarda hey civildəşən,  
Ətçəbalalar da lələkləyibdir.  
Al-əlvan çiçəklər körpədir deyən,  
Yaşıl çəmən boyu iməkləyibdir.

Gözəllik bağrına basıb dünyanı,  
Təbiət özünə baxıb öyünür.  
Bumbuz bulaqların qaynayır qanı,  
Torpağın nəbzində bahar döyünür.

## **TORPAQDAN PAY OLMAZ**

Torpaqdan pay olmaz,olmaz demişlər,  
Görürsən, hərəsi bir tindən çıxır.  
Deyəsən, dirilib qara keşişlər,

Kərəmin heyfini vətəndən çıxır.

Özüm doğma ikən bəs niyə yadam?,  
Xalq üçün ölümə gedən ağlamır.  
Barmaq kəsiləndə qışqırır adam,  
Hər gündə bölünür vətən ağlamır.

Eh, mənim dünyadan nə xəbərim var,  
Qardaş əl eləyir gəl bizə sarı.  
Doğulan günümdən bir səfərim var,  
Gedəm, qismət ola Təbrizə sarı.

Nə gün qazanmışıq biz özümçün,  
Ayrı yaşayırıq indi bu gündə.  
İkiyə bölünmüş vətənimizçün,  
Kimlər cavabdehdi qanun önündə.

Dərdimdi ağlayan Araz səsində,  
Mən o nəğmələri dinlərəm az-çox.  
Bəs niyə cinayət məcəlləsində,  
Xalqı bölənlərə sorğu-sual yox?

## **DÜNYANIN PAYTAXI**

Uşaqılıqda çapdığım,  
O qarğı səmənd imiş.  
Bütün güllər gözümdə,  
Şehli yasəmən imiş.



Ömrünü ver arzuya,  
Bələnsin yer arzuya,  
Çığırlar hər arzuya,  
Atdığım kəmənd imiş.

Gəldim göylərdə süzəm,  
Ömrə naxışlar düzəm,  
Hər şeirim, hər möcüzəm,  
O gözlərə bənd imiş.

Ömürdən illər axdı,  
Yoluma yollar çıxdı,  
Bu dünyanın paytaxtı,  
Doğulduğum kənd imiş.

### SEVİNC-KƏDƏR

Tale dənizində qaldırıb yelkən,  
Ömür uzaqlara üzüb gedəndir.  
Dünya başdan-başa bir nəğmə ikən,  
Bu kədər hardandır, bu qəm nədəndir?

Yəqin xoşbəxtliyin yolu daş-kəsək,  
Yəqin bədbəxtliyin yolu düz-hamar.  
Əgər qarış-qarış dünyanı gəzsək,  
Görərik sevincdən artıq kədər var.

Qara saçlara da vaxtsız salar dən,  
Sevinc bir üzlüdü, kədər min yönlü.  
Qəm elə hissdır ki, özün bilmədən,  
Ağlada-ağlada ovudar könlü.

Sevinc qəm içində kiçik bir ada,  
Kədər təlatümlü, dalğalı ümman.  
Bir cür sevincə də, hər kəs dünyada,  
Başqa cür qəmlənir, qəmlənən zaman.

Sevinclər hardasa uyuyar, yatar,  
Hiss edər nə vaxtsa qəmi qovacaq.  
Günəş də belədir, axşamlar batar,  
Bilər ki, səhərlər bir də doğacaq.

## ÜRƏYİM

ÜRəyim - bir ümmanda,  
Balaca,tənha ada.  
Dünyanın sevinc,qəmi,  
Məskən saib orada.

Bəzən ömrün gərdişi,  
Ona əzab gətirir.  
Min cür ağrı - acıya,  
ÜRəyim tab gətirir.

Ürəyim, - sirli qala,  
Daşdır damı,divarı.  
Zərrə qədər buraxmır,  
Nə yağışı,nə qarı.

Fəqət, üzə güləndə,  
Yaltaq doğmalar kimi.  
Ürəyim dözmür damır,  
Köhnə daxmalar kimi.

## ZAMAN

Neyləyim, dediyin qalmır başımda,  
Yaman küt şagirdəm,yaman,müəllim.  
Gözümü döyürəm dərs soruşanda,  
“Saxtalıq” fənnindən,”biçlik” dərindən,  
Mənə “iki” yazır zaman-müəllim.

Veçsizəm,fərsizəm,veyiləm deyə,  
Gündə küncə qoyub danlayır məni.  
Hərdən də üzümü bomboz bozardır,  
Zamanə adamı deyiləm deyə,  
Dartıb qulağımı burub qızardır.

Deyir: Ağlın olsun barı bir qırıq,  
Bir aç gözlərini ətrafa boylan.  
“Saxtalıq” fənnindən,”biclik” dərindən,  
“İki” almaz zəmanə adamı olan.

Burax bu tərslıyı, burax bir yolluq,  
Ayaq altda qalır əfəllər, bala.  
Çox da öyünmə ki “beş” ə bilirsən.  
Düzlüyü, saflığı, səmimiyyəti-  
Əsas fənlər deyil, bu fənlər, bala

Görün, nə qəribə söz deyir zaman,  
Yeritmək istəyir bildiklərini.  
Eh, bəlkə düz deyir, düz deyir zaman,  
Mən isə qanmıram dediklərini.

“İki”lər çoxalır gündəliyimdə,  
Gəzirəm qol-qola pərtliyimlə mən.  
Təngə gətirmişəm yazıq zamanı,  
Öz zəifliyimlə, kütlüyümlə mən.

Dodağı titrəyir, əlləri əsir,  
Kinli baxışıyla dağlayır məni.  
Elə buna görə neçə ildir ki,  
Zaman bir sinifdə saxlayır məni.

## KİMSƏN

Sən kimsən?-bu sual yerinə düşdü,  
Özünü ələ al tələsmə bir an.  
Bu sənin özünlə qəfil görüşdü,  
Sən kimsən? Özünlə üz-üzə dayan.

Gör, kimin eşqiylə döyünür ürək,  
Gör, kimin odunda bu qəlb isinər”  
Sən öz kimliyini biləsən qərək,  
Kimsə kimliyini soruşa bilər.

Ovcumda çığırlar ömür yolusa,  
Əllərim bilir ki,sabah mən kiməm.  
Əgər sonralardan xəbərim olsa,  
Mən öz kimliyimə bil ki, hakiməm.

Sən kimsən?-bu fikrin tərkinə mindim,  
Sən kimsən?-bu fikiri çəkdim ortaya.  
Torpaqdan boyumca dərinə endim,  
Baxdım uzaqlara,baxdım sonraya.

Mən elə Fərhadam-qayalar yaran,  
Ya da,haqq yolunda güllə hədəfi,  
Mən öz kimliyimi unudammaram,  
Mən elə hər yerdə düzün tərəfi.

Sən ana südündən halallıq istə,  
Özünə məhrəm bil,mənim ərkimi.  
Heykəl oğullar var bu torpaq üstə,  
“Kimsən” sualına bir cavab kimi.

## BU DÜNYANIN QAPISI

Ürəyimə daman hansı duyğudu?  
Ovcumdaca oxu, alın yazımı.  
Həyat sanki bir qarışıq yuxudu.  
Qarışıqdı yozanların yozumu.

Bura qədər harda ömür sürmüşük?  
Bəlkə elə yox olmaqdı doğulmaq?  
Doğulmağın növbəsində durmuşuq,  
Qəm eləmə, növbəsizdi yox olmaq.

Qapısızımı tanrının bu qalası,  
Burdan gedib, bir də geri gələn yox.  
Bu dünyanın gizlin giriş qapısı,  
Hayandadı-axtaran çox, bilən yox.

Ömür sürdük günəş altda, kölgədə,  
Bəlkə ölüm göy üzünə uçmaqdı.  
Dar məzara endirilmək bəlkə də,  
Bu dünyanın qapısını açmaqdı

## ƏLLƏRİM

Əllərim-hissimin alov dilləri,  
Bir gör həsrətinlə necə dinibdir.  
Bir zaman üstünə uçan əllərim,  
İndi ağırlaşmış daşa dönübdü.

Eh, sənin əlindən hırslı əllərim,  
Hərdən öz yolundan çıxmaq istəyər.  
Əsəbi əllərim, miskin əllərim,  
Kiminsə üstünə qalxmaq istəyər.

Havadan nəm çəkib, söz eyləyəndə,  
Elə yerli-yersiz coşub çağlayar.  
Bir əlim həyata "eh" eyləyəndə,  
O biri qolundan tutub saxlayar.

Sənsiz batıb qışın gümüş zərinə,  
Bu qızıl alovun istisi itər.  
Əllərim sığıb biri-birinə,  
Sənsiz günlərini isitmək istər.

Xəyallar qoynunda bir çimir yatar,  
Ovcunda məst olub yatmaz əllərim.  
Uzatsam, bəlkə də ulduza çatar,  
Amma sənə çatmaz, çatmaz əllərim.

## **İMTAHAN VERİRƏM**

Mən ki möcüzəyəm başdan binadan,  
Həyatın min cürə sirri var məndə.  
Belə doğulmuşam, belə anadan,  
Belə qalacağam böyüyəndə də.

Mənə gizli qaldı, çox şey demədim,  
Bir ömür yaşatdım sevgi adında.  
Nə yaxşı uşaqkən “malış” yemədim,  
Yoxsa boğulardı istedadım da.

Həsrətli yolları yoranlar oldu,  
Gözlədim. “Bənövşə bəndə düşmədi”.  
Nahaqdan üzümə duranlar oldu,  
And içən adamlar anda düşmədi.

Fikir də dustaqdır, sən işə bir bax,  
Hər kəlməm üzümdə yanan şillədi.  
Mənim şeirlərim özümdən qabaq,  
Hardasa hədəfə dəyən güllədi.

Yüz ildir içimdə daşlaşır kinim,  
Qardaşım üzümə ağ olur demə.  
Hələ bilməyirdim, əsil düşmənim,  
Mənim öz içimdə doğulur demə.

Özüm kəsilmişəm, özümə qənim,  
Hər gün kədər yeyir, qəm udur məni.  
Ən böyük düşmənim dilimdir mənim,  
Tək onun xətası qorxudur məni.

Az-azdır insafı, ürəyi yuxa,  
Ana da üz tutmur balaya, vallah.



Haqqa yalvarmağın xeyri yox daha,  
İş keçib "dayı"ya,"xala"ya, vallah.

Torpağın altında qalan köz kimi,  
Qeyrətim içimdə boğulur indi.  
Sevgi də zor ilə gələn söz kimi,  
Tanışlıq gücünə doğulur indi.

Kal söz şillə kimi dəyir üzümə,  
Ürəyimdə qorxu, gözlərimdə nəm.  
İmtahan verirəm özüm-özümə,  
Gah qiymət alıram, gah kəsilirəm.

## İXTİSAR

Bəzən vaxtla bacarmırıq,  
Gəzintiyə çıxmağı da,  
Kinolara baxmağı da,  
İxtisara salırıq biz.

Ən lazımlı bir işi də,  
Yarımızla görüşü də,  
İxtisara salırıq biz.

İnsanlara hörmətimiz,  
İxtisara salır bütün silahları.  
Yer üzünü parçalayan günahları.

Xoş günlərçün əlləşirik,  
Həyatdakı bəd işləri,  
İxtisara sala – sala.  
Həyat isə ömrümüzü,  
Düçar edir ixtisara.

## ŞEİR

Yaxşını yaşadar, pisi yaralar,  
Əli oxlovludur, oxludur, şeir.  
Aranlı qəlbitək düzdür, genişdir,  
Mərdliklə, sərtliklə bağlıdır, şeir.

Özünə qapılan ozan az deyil,  
Dümdüzcə yolunu azan az deyil,  
Şair az olsa da, yazan az deyil,  
Maşallah, yamanca çoxludur, şeir.

Gəl, misra saymayaq hesabdar kimi,  
Məna ürəklərdə dinsin tar kimi,  
Bəzən doğrayırlar qəssablar kimi,  
Elə bil, əmlikdir, toğludur, şeir.

Qəzəbim qabaran, qalxan ləpədir,  
Yerəm, zəlzələlər məni tərpeyir,  
Ürək var ağlayan bir ac körpeyir,  
Onun nabatıdır, noğuludur, şeir.

O necə pərdəli, necə xallıdır,  
Hər sətir cəngidir, hər söz yallıdır,  
Mənim nənəm kimi qara şallıdır,  
Babamtək saqqallı, bıçlıdır, şeir.

Kim deyir, o gopdan, küydən gəlibdir,  
Şeirin həzinliyi neydən gəlibdir,  
Mənə elə gəlir göydən gəlibdir-  
Haqqın-ədalətin oğludur, şeir.

### ŞAİRLƏR VƏ ŞAHLAR

Könül yaxan amanlar,  
Ahlar olub dünyada.  
Bilirsənmi nə qədər,  
Şahlar olub dünyada.

Danışılar çox zaman,  
Qəlbədən ayrı, dildən bir.  
Şah yerinə şah gəlib,  
Beş ildən, on ildən bir.

Bu həyatın bətnindən,  
Gündə min sirr doğulur.  
Şair şah kimi deyil,  
Yüz ildə bir doğulur.

İnanarsan... Tarixi,

Azca biləndən sonra.  
Şah dirişkən yaşayır,  
Şair öləndən sonra.

## VAXT

Bəzən vaxt çatışmır, vaxt çatmır deyər,  
Vaxtın azlığından gileylənirik.  
Bir manat itirsək gəzirik niyə?  
Bir günü itirsək heyfşilənmirik.

Vaxtı öz vaxtında anlasaq da biz,  
Bəzən özümüzü anlamamışıq.  
Min yol özgəsini danlasaq da biz,  
Bir yol özümüzü danlamamışıq.

Vaxtın alovunda bişməmişiksə,  
Zəhmətin odunda çətin bişərik.  
Özümüz çətinə düşməmişiksə,  
Çətinə düşəni başa düşmərik.

## İQLİM...

Evdə bir iqlim var, çöldə bir iqlim,  
Mən bu iqlimlərdən az-çox halıyam.  
Qəlbə bir iqlim var, dildə bir iqlim  
Bunların hansına inanmalıyam.

Gah tufan başlayır, gah da ki külək,  
İndi hər adamla yol getmək olmur.  
Odu buz eləmək olmadığı tək,  
Buzu ada çevirib od etmək olmur.

Ağ kim işlədir qara yerinə,  
Dağa dağ deyirik, düz demirik biz.  
Adımız bənzəyir biri-birinə,  
Amma ki, düz gəlmir xasiyyətimiz.

Bir gündə neçə yol hava dəyişir,  
Hər gündə günəşin öz nuru vardır.  
Qızda analığın xoş nəvazişi,  
Oğlanda kişilik qüruru vardır.

Gəl, bu iqlimləri dəyiş desən də,  
Düşünmə, əzizim, səni duyarlar.  
Qardaş, bəyənsən də, bəyənməsən də,  
Dünyada hərənin öz iqlimi var.

## **ADLAR**

Bizə babalardan mirasdı ad da,  
Bir nəsil birinə yadigar verir.  
Adsız doğuluruq bizə həyatda,  
Adları atalar, analar verir.

Eşqin bulağından içəndə qızlar,

Bir halal südəmmiş axtarar, arar.  
Ata ocağından köçəndə qızlar,  
Cehizlə ləkəsiz bir ad aparar.

Qalxıb ucaldıqca istedadıyla,  
Bir oğul bir nəslə qaldırar göyə.  
Nəvələr yaşayar baba adıyla,  
Atalar yetimlik duymasın deyə.

Adları şərəflə elə daşıyaq,  
Qoy, gələn nəsillər bizi danmasın.  
Bir ömrü ömür tək elə yaşayaq,  
Adımız kiçilib xırdalanmasın.

İstəsən adınla el ucaltmağa,  
Sinən ümman olsun, ürəyin mayak.  
Dünyaya gəlmişik ad yaşatmağa,  
Dünyadan gedəndə ad aparmayaq.

## ANAMA

Hər mizrab başqa cür toxunur simə,  
Hər gözə xoş dəyən gül yaxşı olmaz.  
Gözüm heyran deyil hər təbəssümə,  
Hər baxış anamın baxışı olmaz.

Hanı min sədalı, min ahəngli tar,  
Hər incə səsində dünya duyulsun.

Mən ki tanımıram elə bəstəkar,  
Ana laylası tək əsəri olsun.

Mənə sevincini o qıydı təkçə,  
Bəs niyə o sevinc dönüb oldu qəm?  
O məni hamıdan çox istədikçə,  
Mən onu hamıdan çox incitmişəm.

Mən yaşa dolduqca günləri sayıb,  
Nə bezib, nə də ki cana gəlibdir.  
Elə bil anamı ana doğmayıb,  
Elə bil dünyaya ana gəlibdir.

## TƏBİƏT

Baharda dünyanın toyu başlanar,  
Bir yaşıl sevgiyə gələr, təbiət.  
Hər çəmən bir təzə gözəllik gəzər,  
Nurunu çöllərə ələr, təbiət.

Bulağa gedərəm qızlar söz eylər,  
Yamaclar arxamca baxıb göz eylər,  
Yaşmaqlı gəlinə dönər quzeylər,  
Büllur bulaqlarda gülər, təbiət.

Keçərəm dağların göy yaxasından,  
Gözlərim mürgülər gül qoxusundan,  
Qayalar ayılar qış yuxusundan,

Yolları çiçəyə bələr, təbiət.

Əriyər zirvədə şimşək qorxusu,  
Gül açar ellərin qönçə arzusu,  
Bir gül qoparmağa qorxdum doğrusu,  
Mən elə bildim ki, bilər təbiət.

### **ARZU QATARI**

Dayananda fikirli,  
Bir arzu qapısında.  
Ürəyimin səsinə,  
Hərdən qulaq asanda.

Qanadına alanda,  
Ürəyimi həzin qəm.  
Elə bilirəm ki, mən,  
Uzaq bir yol üstəyəm.

Uzanan çığırarı,  
Yolları izləyirəm.  
Üfüqlərə göz dikib,  
Gözləyir, gözləyirəm.

İtirmirəm ümidi,  
Yaşayırəm inamla.  
Ayrılmaq bilməyirəm,  
Bir an arzu dünyamla.



Üfüqlərdə görünür,  
Ömrün təzə pilləsi.  
Ömrün təzə meydanı,  
Arzuya çatmaq üçün.

Gözləyirəm səbirsiz,  
Hər saatı,hər anı.  
Elə bil ki dururam,  
Böyük dayanacaqda.  
Mən yüklü,tədarüklü,  
Ürəyimi isidir  
Doğma od da,ocaq da.

Bircə anda tərki edir,  
Kədər,ahu-zar məni.  
Bilirəm gec-tez gəlib,  
Götürüb aparacaq  
Arzuya qovuşduran  
Sehirli qatar məni.

## **MƏNİM KİÇİK DÜNYAM**

Kiçik bir dünyam var dünya içində,  
Orda arzuların bilinmir sayı.  
Başımın üstündə lampa yerinə,  
Bir parça səmadan asıram Ayı.

Sadədir, həyatdan çox şey istəməz,  
Azacıq səadət onun bəsidir.  
Dünyamın qapısı - dalğalı dəniz,  
Ulduzlu gecələr pəncərəsidir.

Gəzib dolanıram dağı, aranı,  
Kiçik dünyam ilə yol yoldaşyam.  
Kiçicik dünyamın yoxdu ünvanı,  
Ünvansız dünyamın vətəndaşyam.

### SEVİNCİM, DƏRDİM

Payız günü dərddən, qəmdən uzaqda,  
Çiçək olub torpaq üstə göyərdim.  
Ləçəklərim sovuruldu sazaqda,  
Harayladım, ay sevincim, ay dərdim.

Bu dünyada sükut ilə yox aram,  
Gülüslərdir hər gün məni oyadan.  
Dərdim ilə ömrü başa vurmaram,  
Sevincimdir bircə məni yaşadan.

Ay sevincim, ayağına gələrlər,  
Gələnlər də, gedənlər də bir olmaz.  
Ay sevincim, səni mənsiz bölərlər,  
Dərdim, sənə şərək çıxan tapılmaz.

Dərdim, səni kimə deyim, söyləyim,


Dərdim, mənim olmayaydın gərək sən.  
Düşünürəm indi səni neyləyim,  
Məndən özgə axı kimə gərəksən.

## QADINLAR

Min dünya yerləşər ürəklərində,  
Qadınlar - yığılan evin dirəyi.  
İncəlik süzülər bəbəklərindən,  
Kövrəkdir, zərifdir qadın ürəyi.

Nə qədər gözəllik varsa dünyada,  
Qadın əməlidir, qadın işidir.  
Qadınlar - həyatın dayaq nöqtəsi,  
Qadınlar - dünyanın cəfakəşidir.

Yatarıq, durarıq, qadın səsiylə,  
Qadınsız evlərdə gözə çən gələr.  
Dünyaya göz açmış hər körpəsiylə,  
Qadınlar dünyaya təzədən gələr.



# SATİRİK MƏZMUNLU ŞEİRLƏR



## KREDİT

Milləti məhv eləyib, xeyli zamandır, kredit,  
İnanıb banka, götürmə sən, amandır, kredit.

Cürbəcür reklam ilə hamını başdan çıxarır,  
Başı pambıqla kəsib, qanı yavaşdan çıxarır,  
Güya bilmir ki, kasıblar pulu daşdan çıxarır,  
Verdiyini üç dəfə çox əldən alandır, kredit.  
İnanıb banka, götürmə sən, amandır, kredit.

Necə qurmuş tələ, atmış necə gör fəndi-tilov,  
Hər nə var əldə gərəkdir qoyasan banka girov,  
Pul alıb, şellənərək, siftə yesən yağlı plov,  
Biləcəksən sora süfrəndəki qandır, kredit.  
İnanıb banka, götürmə sən, amandır, kredit.

Çətini bircə dəfə düşsən onun felinə sən,  
Qoymusan zənn elə dağ boyda yükü belinə sən,  
Xeyri yoxdur çalıb, hər nə qədər cəhd eləsən,  
Boynuna sanki dolanmış bir ilandır, kredit.  
İnanıb banka, götürmə, sən amandır, kredit.

Kredit maddi cəhətdən salır insanı geri,  
Sən də zənn et, ölüsən, cənginə düşsən də diri,  
Öz əlinlə özünə qazdıracaqdır qəbiri,

Evlərə lovdu düşüb, ahu-fəğandır, kredit.  
İnanıb banka, götürmə, sən amandır, kredit.

Kredit də qumara bənzər oyundur, a kişi,  
Əvvəlcə güldürür, ağlatmaq olur sonra işi,  
Üzəcəkdir səni illərlə onun keşməkeşi,  
Lövbərin banka salan ömrə limandır, kredit.  
İnanıb banka, götürmə, sən amandır, kredit.

Aldanıb mən də o reklamlara, girdim oyuna,  
Bağlayıb boynuma kəndir, ucunu verdim ona,  
O da hər ay tamamında məni dartır toruna ,  
Götürənlər də mənimtək peşimandır, kredit.  
İnanıb banka, götürmə, sən amandır, kredit.  
Söyürəm, indi filan oğlu, filandır, kredit.

## **BİLMƏM**

Mən dərd nədi, qəm - qüssə nə, möhnət nədi,  
bilməm.

Hazır yediyimdəndi ki, zəhmət nədi, bilməm.

Əvvəl düşünərdim, kimdi kasib, kimdi yazıq?,  
Mən məmur olandan sonra millət nədi, bilməm.

Arsız yaşamaq canə xeyirmiş deməmişkən,  
Rahətdi canım, mən daha qeyrət nədi, bilməm.

Mən getmişəm əsgər, nədi xidmət, bunu billəm,  
Öz xalqına kabinetdəki xidmət nədi, bilməm.

Bir bax papana, gör necə korrupsionerdir,  
Sən söyləmişən, mən hələ rüşvət nədi, bilməm.

Ey kimsə, mənə söyləmə sən gəl savab iş gör,  
Mən pul qazanım, yoxsa ki, rəhmət? - nədi bilməm.

Cənnət də, bu dünyədə cəhənnəm də mənimçün,  
Boş şeydi, cəhənnəm və ya cənnət nədi, bilməm.

Min bir gözəlim var, hanı sevməkdə mənimtək,  
Sevmək vətəni! Yox bunu əlbət nədi bilməm.

Bir məmura sordum nədi bayraqdakı mənə,  
Tural, dedi: bayraq nədi, hörmət nədi, bilməm.

## DEYİRLƏR

Şair, sən atan düz sözə də daşdı, deyirlər,  
Çün yoxsula qul, varlıya dikbaşdı, deyirlər.

Adət belədir, susma, niyabət qalar ismin,  
Gəl xoş sifət olsan yenə əyyaşdı, deyirlər.

Dövlətliyə pul mandat olur, səhvi də düzdü,  
Yoxsul bir adam səhv eləsə çaşdı, deyirlər.

Dövlətli içər gündə, demək keyf eləyəndi,  
Bir damla içən yoxsula alkaşdı, deyirlər.

İblisdə nə təqsir, hələ insan özü divdir,  
İblis özü bu işlərə çaşbaşdı, deyirlər.

Səhv işləri sən söyləmə aşkarə, deyərlər.  
Kim səhvə yumur göz, ona sirdaşdı, deyirlər

Ey Tural, ibrət elə, dünyadə kimin var?  
Sən çöldə ikən çoxları qardaşdı, deyirlər





**BƏH...BƏH...BƏH!**

Çıxaraq ekrana cövlan elədik, bəh - bəh - bəh!,  
Bu avam milləti heyran elədik, bəh - bəh - bəh!.

Qanlı yaddaşları sildik, dəxi əyləncə ilə,  
Bax, bu cür xalqı unutan elədik, bəh - bəh - bəh!.

Yenilikdir deyə bənzətdik hər oğlanı, qıza,  
Qızı da səhnədə üryan elədik, bəh - bəh - bəh!.

Xalqımın sərvətinə qəsb əyləyib hiylə ilə,  
Açıq - aşkar onu talan elədik, bəh - bəh - bəh!.

Kim ki cəhd etdi əkə, bağda mərifət çiçəyi,  
Biz həmin bağbanı peşman elədik, bəh - bəh - bəh!.

Alim iblis ilə birləşərək dünyadə,  
Onun etdiklərin asan elədik, bəh - bəh - bəh!

**BALAM!**

Gör nə qədər içmisən, yombalanıb yat, balam,  
Çatmağa var daxmana, olma narahat, balam.

Vur arağından, kefini kökləginən hər zaman,  
Müsəlmanlığın daşını birdəfəlik at, balam.


İçmə deyir arvadın, evdə şivən, davadır,  
“Pəncə” nədir, bir litir, hülqumu islat, balam

Çox da deyirlər, sənin yoxdu xətir - hörmətin,  
Ehtiyacın var pula, qeyrəti lap sat, balam.

Yoxdu işin, işləmə, işləməyin faydadır?  
Ac-yalavac, cib də boş, günləri fırlat, balam.

Çoxdu sənintək özünü məhlədə xar eyləyən,  
Özünü onlardan betər, min dəfə alçalt, balam.

Yoxdu, deyib, Turalın borcunu qaytarmadın,  
Borc eləyib borcunun, üstünə borc qat, balam.



## Kitabın içindəkilər

Tərtibçidən (Qısa tanıtım).....3-6

### Vətənimə bağlıyam

Vətən dərdi .....8  
İki ana.....12

### Məhəbbət bir bələdir ki...

Məhəbbət.....14  
Səni gözləyirəm.....15  
Razı deyiləm.....16  
Gözəl.....18  
Xəbərin varmı.....18  
Həya.....19  
Sevgi sehri.....20  
Gözlədim, gəlmədin.....21  
Nə gözəlmiş.....21  
Mən səni sevirdim, sən də özgəni.....22  
Yadına düşəcəyəm.....23  
Qəlbinin məhkəməsində.....24  
Sən məndən aralı, mən səndən uzaq.....25  
Nəyimə gərək.....26  
O, su pərisidir.....27  
Yaşamaq olarmış.....28

O gün.....	28
“Mənim gözümdə, gülüm” .....	29
Qorxuram yanılam.....	30
Gözlərin payı.....	31
Get, dedin.....	32
Soruşma.....	32
Səni.....	33
Bilmədim.....	33
Eşqimi göyərdən yağışlar.....	34
Ürəyinəm.....	35
Qayıtsan.....	35
Yoxdu.....	36
Qalmadı.....	37
Sən ki mənim deyilsən.....	38
Öyrən.....	39
Vağzalı sorağında.....	39
“Ürək də həsrətdən alışıq yalqız” .....	40
Qalan ömrümü.....	41
Səni sevirəm de.....	42
Məni.....	43
Kimi.....	44
Gözüm.....	44
Dünyada.....	45
Ömrümə həsrətin köçür.....	46
Yazılısın.....	47
“Gözəllər cərgəsindən” .....	48
Bizim görüşümüz.....	49
Ürəyimdə.....	50

Nə dünya sənindi, nə dünyanın mənəm.....	51
Daha zəng eləmə.....	51
O qızın toyu.....	53
“O göyçək əlindən tutmağım çətin” .....	54
Kaş ki sevməyəydik.....	54
Barmaqda üzük yeri.....	55
Həsət qatarı.....	56
Qara gözlüm.....	57
Darımacaqsan.....	58
Bağışla.....	59
Məndən məhəbbət umma.....	60
Ay bülbül.....	62
Səpdim qədəminə bütün varımı.....	63
Tökülər araya giley qar kimi.....	64
Sənsiz.....	65
Məni sevir sənsə.....	66
Sənin.....	67
Doqqaz başında üz-üzə gəldik.....	68
Bu necə məhəbbət, necə sevgidi.....	68
Ayrıldıq.....	70
Gedirsən.....	71
Burda xatirələr çiçək-çiçəkdir.....	71
İsti nəfəsindən əriyibdir çən.....	72
Oturub zəngini gözlərəm.....	73
Yaylıq.....	74
Üzəsən.....	75
Ürək sərgisi.....	75
Səni sevir.....	76

Bir qız.....	77
Bir könül oxşayan bir yaz səhəri.....	77
Sənli,sənsiz.....	78
Elədin ki.....	79
Qara gözlər.....	79
Elə darıxmışam ki,.....	80
Bəlkə də.....	81
Qızlar.....	82
Lələsən, yaz lələsi.....	83


### **Müxtəlif məzmunlu şeirlər**

Mənim vəzifəm.....	85
Ürəyim.....	86
İllər ömürdən gedir.....	87
Demədimmi?.....	88
Salam.....	89
Xərçəng.....	91
Var.....	93
İllər.....	94
Dağılmış fikirlərim.....	95
Şeirim.....	97
Bilmirəm.....	98
İllər.....	98
Mənim səsim-küyüm.....	99
Tələbəlik.....	100
Tələbənin.....	101

Bahar.....	102
Torpaqdan pay olmaz.....	103
Dünyanın paytaxtı.....	104
Sevinc-kədər.....	105
Ürəyim.....	106
Zaman.....	107
Kimsən.....	108
Bu dünyanın qapısı.....	110
Əllərim.....	110
İmtahan verirəm.....	111
İxtisar.....	113
Şeir.....	114
Şairlər və şahlar.....	115
Vaxt.....	116
İqlim.....	116
Adlar.....	117
Anama.....	118
Təbiət.....	119
Arzu qatarı.....	120
Mənim kiçik dünyam.....	121
Sevincim-dərdim.....	122
Qadınlar.....	123

### **Satirik məzmunlu şeirlər**

Kredit.....	125
Bilməm.....	126
Deyirlər.....	127



Bəh...! bəh...! bəh...!.....	129
Balam.....	130



*Barmaqda üzük yeri*

